

0528_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 0528 Müasir beynəlxalq münasibətlər sistemində qloballaşma prosesləri

1 Ticarət siyasətinin say metoduna aiddir

- ☐ Gömrük
- ☐ Aksiz
- ☐ Lisenziya
- ☐ Tarif
- ☒ Kvota

2 Dempinq məhsulun hansı qiymətlə satışını təklif edir:

- ☐ Ədalətli qiymət
- ☐ Məsrəflərin orta səviyyəsinə uyğun
- ☒ Ədalətli qiymətdən aşağı
- ☐ Bazar qiyməti
- ☐ Ədalətli qiymətdən yuxarı

3 Konkret bir məhsula embarqo tətbiqi nədir:

- ☐ Məhsula yüksək gömrük tariflərinin tətbiqi
- ☐ Gətirilən məhsul üzrə əməliyyatlarda valyuta məhdudlaşdırmaları
- ☐ İdxalın qismən məhdudlaşdırılması
- ☐ Gömrükxana ərazisində məhsulun anbarlara yığılması
- ☒ Məhsulun kəmiyyətə idxalının tamamilə məhdudlaşdırılması

4 İdxal və ixraca dövlət tərəfindən verilən qərarlarla xarici iqtisadi fəaliyyətin tənzimlənməsi necə adlanır:

- ☐ Maliyyələşdirmə
- ☐ Patentləşdirmə
- ☐ Texniki baryerlər
- ☐ Dempinq
- ☒ Lisenziyalaşdırma

5 İdxal və ixracın dövlət tərəfindən hansı göstərici üzrə məhdudlaşdırılması kvota adlanır:

- ☐ Tariflər
- ☐ Vergilər
- ☒ Say və məbləğ
- ☐ Antiinhisar tənzimlənməsi
- ☐ Vergilər və tariflər

6 İdxal və ixracın həcminə və ya dəyərinə görə kəmiyyətə məhdudlaşdırılması adlanır:

- ☐ Heç bir cavab doğru deyil
- ☒ Kvotalaşdırma
- ☐ Valyuta ehtiyatlarına qənaət
- ☐ Tarif eskalasiyası
- ☐ Dempinq

7 İdxal gömrük tariflərinin ödənilməsindən sonra idxalçı ölkənin daxili bazarında əmtəə:

- ☐ Milli məhsullarla müqayisədə rəqabətə davamlılığı azalır
- ☒ Bahalaşır
- ☐ Ucuzlaşır
- ☐ Gömrük dəyəri ilə müqayisədə dəyəri dəyişmir

☐ b və d variantları doğrudur

8 Daxili bazarda idxal tariflərinin tətbiqi kimə ziyan vurur:

- ☐ İxracatçılar
- ☐ İdxalatçılar
- ☐ Yerli istehsalçılar
- ☐ Ölkə büdcəsi
- ☒ İstehlakçılar

9 Dünya qiymətlərinin formalaşmasına təsir edən qeyri-iqtisadi amillərə aiddir:

- ☐ Xarici ticarət əlaqələri
- ☐ Dünyanın iri TMK-larının istehsalında problemlər
- ☐ İnflyasiya prosesləri
- ☒ Hərbi münaqişələr
- ☐ İqtisadi müqavilələr

10 Dünya qiymətlərini hardan öyrənmək olmaz:

- ☐ Əhali
- ☒ Şəhər mağazaları
- ☐ Xarici ticarət statistikas
- ☐ İxtisaslaşmış nəşrlər
- ☐ İxtisaslaşmış informasiya bankları

11 Müasir beynəlxalq iqtisadi münasibətlərin səciyyəvi cəhətlərinə aid deyil:

- ☐ Beynəlxalq iqtisadi münasibətlərə TMK-ların istehsal və kommersiya fəaliyyətinin təsirinin artması
- ☒ Beynəlxalq standartlaşdırma, məhsulların sertifikatlaşdırılması
- ☐ Əmtəə və xidmətlərin, satıcı və alıcıların rəqabətinin mövcudluğu
- ☐ Tələb, təklif və sərbəst qiymət qanunlarının fəaliyyətdə olması
- ☐ Beynəlxalq iqtisadi münasibətlərə TMK-ların xarici iqtisadi fəaliyyətinin təsirinin artması

12 Dünya təsərrüfatının sahələr üzrə strukturunu təşkil edən sahələr:

- ☐ Hasiledici və emaledici sənaye
- ☐ Pul və Maliyyə sektoru
- ☒ Kənd təsərrüfatı, sənaye, xidmətlər sahəsi
- ☐ Xidmətlər sahəsi və emaledici sənaye
- ☐ İstehsal və qeyri-istehsal sahələri

13 əhalinin demoqrafik qocalması tendensiyası hansı ölkələrdə müşahidə olunur:

- ☒ Avropa və bir çox keçid iqtisadiyyatlı ölkələr
- ☐ Tropik Afrika, Yaxın və Orta Şərq
- ☐ Yaponiya və ABŞ
- ☐ Şimali və Cənubi Amerika
- ☐ Cənub-Şərqi Asiya ölkələri və Çin

14 əhalinin uzunömürlülük göstəricisinə görə öndədir:

- ☐ Çin
- ☐ ABŞ
- ☒ Yaponiya
- ☐ İspaniya
- ☐ Sinqapur

15 Sənayenin sahələr üzrə strukturunda tədricən baş verir:

- ☐ Bütün cavablar doğrudur
- ☒ Hasilat sahələrinin əhəmiyyətinin azalması və emaledici sahələrin rolunun artması
- ☐ Neft hasilatı və dağ-mədən sahələrinin payının artması
- ☐ Emaledici sahələrin payının azalması
- ☐ Emaledici sahələrdə əməkətutumlu sahələrin rolunun artması

16 Son dövrdə iqtisadiyyatda baş verən əsas struktur dəyişikliyi:

- ☐ İqtisadiyyatda meşə təsərrüfatının payının artması
- ☒ Maddi istehsal və xidmətlər sahəsi arasında nisbətə dəyişməsi
- ☐ Hasilat sənayesinin payının artması
- ☐ Xidmətlər sahəsinin iqtisadiyyatda payının azalması
- ☐ İqtisadiyyatda kənd təsərrüfatının payının artması

17 Kooperasiya əlaqələri həyata keçirilərkən istifadə olunan metodlara aiddir:

- ☒ Birgə müəssisələrin yaradılması
- ☐ İnhisar yaradılması
- ☐ Danışıqlar aparılması
- ☐ Müqavilələr bağlanması
- ☐ Beynəlxalq təşkilatların vasitəçiliyi

18 İstehsalın konversiyası üçün həlli tələb olunan problemlərə aid deyil:

- ☐ Hamısı aiddir
- ☐ Ordunun sayının azaldılması
- ☐ İstehsalın modernləşdirilməsi
- ☐ Hərbi sənayenin ixtisarı
- ☒ Hərbi sənayedə məşğulluğun artması

19 Ərzaq probleminin radikal həlli nə ilə bağlıdır:

- ☐ Müharibələrin çoxalması
- ☐ Taxılın import qiymətlərinin artırılması
- ☒ Ərzaq resurslarının rəşional bölgüsü
- ☐ Ərazi inteqrasiyasının inkişafı
- ☐ Tropik məhsulların ixrac qiymətlərinin artırılması

20 Dünyada ərzaq problemini həll etməyə kömək edər:

- ☐ “Artıq adamlar”ın sayının tənzimlənməsi
- ☐ Müasir dietalar
- ☐ İnkişaf etməkdə olan ölkələrdə ərzağın bölgüsünün tənzimlənməsi
- ☐ İnkişaf etmiş ölkələrdə ərzağın normalara uyğunlaşdırılması
- ☒ Yüksək məhsuldarlıqlı bitki və heyvan növlərinin tətbiqi

21 Dünya əhalisinin əksəriyyəti hansı ölkələrdə yaşayır:

- ☐ Müsəlman ölkələrində
- ☐ Geridə qalmış
- ☐ Keçid iqtisadiyyatına malik olan
- ☐ İnkişaf etmiş
- ☒ İnkişaf etməkdə olan

22 Neft necə təbii sərvətdir:

- ☐ Heç biri
- ☐ Artan
- ☐ Tükənməz

- ☐ Bərpa olunan
- ☒ Bərpa olunmayan

23 Yeni iqtisadiyyat sahələrinin daha yüksək inkişaf səviyyəsi ilə seçilən ölkələrə aiddir:

- ☒ Finlandiya
- ☐ Çin
- ☐ Rusiya
- ☐ Hindistan
- ☐ Ukrayna

24 Yeni sənaye ölkələri nə aiddir:

- ☐ Somali
- ☐ Rumıniya
- ☐ Portuqaliya
- ☐ Çexiya
- ☒ Singapur

25 Hansı Yeni sənaye ölkələri nə aiddir:

- ☐ İsveç
- ☐ İsveçrə
- ☐ Avstraliya
- ☒ Cənubi Koreya
- ☐ İtaliya

26 Yeni sənaye ölkələri hansı qrupa aiddir:

- ☐ Keçid iqtisadiyyatlı
- ☐ Üçüncü dünya ölkələri
- ☒ İnkişaf etməkdə olan
- ☐ Sosialist iqtisadiyyatına malik
- ☐ İnkişaf etmiş

27 Beynəlxalq iqtisadi münasibətlərin subyektidir:

- ☐ Heç biri deyil
- ☒ Transmilli Korporasiyalar
- ☐ Elmi-texniki inqilab
- ☐ Beynəlxalq əmək bölgüsü
- ☐ Hamısı

28 Milli bazarla müqayisədə beynəlxalq ticarətin səciyyəvi xüsusiyyəti nədir

- ☐ Heç biri
- ☐ Aşağı qiymətlər
- ☒ Daha sərt rəqabət
- ☐ Daha zəif rəqabət
- ☐ Yüksək qiymətlər

29 Son 25 ildə dünya ixracında əmtəə strukturundakı dəyişikliklərin səbəbi:

- ☐ Bütün cavablar doğrudur
- ☒ Maşınqayırma məhsullarının payının artması
- ☐ Ərzaq qiymətlərinin bahalaşması
- ☐ Kənd təsərrüfatı məhsullarının istehsalının azalması
- ☐ Keçid iqtisadiyyatlı ölkələrdə istehsalın aşağı düşməsi

30 Dünya bazarının əsas funksiyalarına aid deyil:

- ☐ Hamısı aiddir
- ☐ İnformasiya
- ☐ Tənzimləyici
- ☒ Proteksionizm
- ☐ Kommunikasiya

31 Dünya bazarının fəaliyyətinin əsas forması:

- ☐ İstehlak
- ☐ Tələb
- ☐ Təklif
- ☐ İstehsal
- ☒ Rəqabət

32 Açıq iqtisadiyyatın mühüm amillərindən biri:

- ☐ Proteksionist siyasət
- ☐ Dəmpinq
- ☐ İxracın məhdudluğu
- ☐ Yüksək import tarifləri
- ☒ Əlverişli investisiya mühiti

33 Ayrı-ayrı ölkələrin iqtisadiyyatının ixrac sahələrini özündə ehtiva edən bazar adlanır:

- ☐ Xarici
- ☐ Dünya
- ☒ Beynəlxalq
- ☐ Milli
- ☐ Daxili

34 Ölkələr arasında beynəlxalq əmək bölgüsünə və digər istehsal amillərinə əsaslanan davamlı əmtəə-pul münasibətləri sahəsi necə adlanır:

- ☐ Xarici bazar
- ☐ Milli bazar
- ☐ Dünya təsərrüfatı
- ☒ Dünya bazarı
- ☐ Daxili bazar

35 İnkişaf etməkdə olan ölkələrdə demoqrafik gərginliyin səbəbi nədir:

- ☐ Ənənəvi təsərrüfat sahələrinin üstünlüyü
- ☐ Təsərrüfatın daha intensiv sisteminə keçid
- ☐ Elmi-texniki inkişafın aşağı səviyyəsi
- ☐ Əhəlinin miqrasiyası
- ☒ Əhali sayının artması

36 Dünya iqtisadiyyatının qlobal problemlərinə aiddir:

- ☐ Daşınma problemi
- ☐ “Qiymət qayçısı” problemi
- ☒ Ərzaq
- ☐ Demoqrafik
- ☐ Kommunikasiya

37 Ölkənin inkişaf səviyyəsindəki geriliyi aradan qaldırmaq məqsədi daşıyan iqtisadi strategiya adlanır:

- ☒ Gəlib çatan
- ☐ Normal
- ☐ Davamlı
- ☐ Sürətləndirilmiş
- ☐ Sabit

38 İnkişaf etməkdə olan ölkələr əsasən ixrac edir:

- ☐ Texnika məhsulları
- ☒ Əməktutumlu məhsulları
- ☐ Kapitaltutumlu məhsulları
- ☐ Emaledici sənaye məhsulları
- ☐ Yüngül sənaye məhsulları

39 Böyük yedilər ə aiddir:

- ☐ Norveç
- ☐ İspaniya
- ☐ Avstriya
- ☐ İsveç
- ☒ Kanada

40 Böyük yeddlilər ə aid deyil:

- ☐ İngiltərə
- ☐ Kanada
- ☒ İspaniya
- ☐ İtaliya
- ☐ Fransa

41 Neçənci ildən etibarən BMT ölkələrin təsnifatında daha az inkişaf etmiş ölkələr kateqoriyasını tətbiq etmişdir:

- ☐ 2000
- ☒ 1971
- ☐ 1980
- ☐ 1975
- ☐ 1991

42 BMT tərəfindən daha az inkişaf etmiş ölkələr kateqoriyasına aid olan ölkələri müəyyənləşdirmək üçün istifadə olunan amillərə aid deyil:

- ☐ ÜDM-un həcmi
- ☐ Gəlirlərin aşağı səviyyəsi
- ☒ Orta ömür səviyyəsi
- ☐ İqtisadi zəiflik
- ☐ Əhali resurslarının zəifliyi

43 Dünya təsərrüfatının strukturunun və ondakı dəyişikliklərin öyrənilməsi üçün istifadə olunan əsas göstərici:

- ☐ Maddi istehsal sahələrinin ümumi təsərrüfatda payı
- ☐ İşsizliyin səviyyəsi
- ☐ Ümumdaxili məhsulun ümumi həcmi
- ☒ İqtisadi fəal əhəlinin sahələr üzrə məşğulluq payı
- ☐ Şəxsi investisiyaların həcmi

44 Dünya qiymətləri hesab olunur:

- ☐ ÜTT-nin müəyyənləşdirdiyi qiymətlər
- ☐ Beynəlxalq alqı-satqı müqavilələrində göstərilən qiymətlər
- ☐ Xarici ticarət əməliyyatının reallaşdırılması zamanı əmtənin ən yüksək qiyməti
- ☐ Ölkələrdəki inflyasiya səviyyəsini nəzərə alan qiymətlər
- ☒ Dünya istehsal və ticarətində aparıcı mövqeyə malik şirkətlərin və iri idxal-ixrac əməliyyatlarının qiymətləri

45 Milli iqtisadiyyatın beynəlmilləşdirilməsinin səviyyəsinin göstəricilərinə aiddir:

- ☐ Ümumdaxili məhsul
- ☒ İdxal və ixrac kvotası, məşğul əhəlinin ümumi sayında xarici işçi qüvvəsinin payı
- ☐ Siyasi sabitlik, investisiya iqlimi
- ☐ Xarici iqtisadi fəaliyyəti həyata keçirən müəssisələrin sayı
- ☐ Ölkədə gəlirli müəssisələrin sayı

46 Müasir beynəlxalq münasibətlərin xarakteri necədir:

- ☐ Regional
- ☐ Keçid
- ☒ Transmilli
- ☐ Regionlararası
- ☐ Qitələrarası

47 Dünya bazarının mövcudluğunun əsas xarici amili:

- ☐ İşçi qüvvəsinin intensiv hərəkəti
- ☐ Ölkələrdə təbii ehtiyat potensialının olması
- ☒ Beynəlxalq ticarətin mövcudluğu
- ☐ Ölkələrdə yüksək ixtisaslı işçi qüvvəsinin olması
- ☐ Beynəlxalq təşkilatların mövcudluğu

48 Qlobal demoqrafik problemin mahiyyəti nədir:

- ☐ Maddi istehsal sahələrinin sənayedə payı azalır
- ☐ Şəhərlərdə yaşayan əhəlinin sayında artım müşahidə olunur
- ☐ Dünya əhəlinin artımı ərzaq problemini kəskinləşdirir
- ☒ Dünya əhalisi artımının 80%-dən çoxu həyat səviyyəsinin aşağı olduğu ölkələrin payına düşür
- ☐ Mühəribələr, fəlakətlər, xəstəliklər səbəbindən dünya əhalisinin sayında azalma müşahidə olunur

49 Torpaq resurslarının keyfiyyətə tənəzzülünün səbəblərinə aiddir:

- ☐ Qlobal istiləşmə
- ☐ Meliorasiyadan geniş istifadə olunması
- ☐ Bütün cavablar doğrudur
- ☐ Əkin sahələrinin artması
- ☒ Sənaye və nəqliyyatın inkişafı

50 Dünyada ekoloji problemlərin həllinə kömək edə bilər:

- ☐ Əhəlinin bölgələr üzrə bərabər yerləşdirilməsi
- ☐ İşsizliyin azalması
- ☐ Ölkələrin inkişafındakı fərqlərin aradan qaldırılması
- ☒ Təbii mühiti qorumaq üçün tədbirlərə ölkələrin daha çox vəsait ayırması
- ☐ Ölkələrdə sənaye istehsalının həcmində artım

51 ən böyük taxıl əkin sahələrinə malikdir:

- ☐ Yeni Zelandiya
- ☒ ABŞ
- ☐ Çin

- ☐ Kanada
- ☐ Rusiya

52 Dünyada əsas su ehtiyatı hansıdır:

- ☐ Böyük şirinsulu göllər
- ☐ Çaylar şəbəkəsi
- ☐ Aysberqlər
- ☐ Şimal dənizləri
- ☒ Dünya okeanı

53 Dünya təsərrüfatının təbii ehtiyat potensialına aid deyil:

- ☐ Torpaq ehtiyatları
- ☐ Su ehtiyatları
- ☒ Sənaye potensialı
- ☐ Meşə təsərrüfatı
- ☐ Enerji ehtiyatları

54 Təbii ehtiyatlara aid olan cəhət:

- ☐ Bu gün tükənəndir, gələcəkdə isə tükənməyəcək
- ☐ Bu gün tükənməzdir, gələcəkdə tükənəndir
- ☐ Bəziləri tükənməz, bəziləri tükənəndir
- ☐ Tükənməzdir
- ☒ Tükənəndir

55 Dünya ekoloji sistemin tənəzzülünə təsir göstərmir:

- ☐ Ozon qatının zədələnməsi
- ☒ Təsərrüfat həyatının liberallaşması
- ☐ Meşələrin qırılması
- ☐ Ətraf mühitin çirklənməsi
- ☐ Havanın tərkibinin dəyişməsi

56 Qlobal problemləri həll etməlidir:

- ☒ Bütün ölkələr tərəfindən əlaqəli şəkildə
- ☐ Böyük dövlətlər
- ☐ Beynəlxalq təşkilatlar
- ☐ İnteqrasiya birlikləri
- ☐ Hər ölkə müstəqil şəkildə

57 Qlobal problemlərə aid deyil:

- ☐ İçməli su
- ☐ Ərzaq
- ☐ Enerji
- ☐ Ekoloji
- ☒ Maliyyə

58 Dünya regionları arasında ən böyük neft ehtiyatlarına malikdir:

- ☐ Afrika
- ☐ Avropa
- ☒ Asiya
- ☐ Amerika
- ☐ Avstraliya və Okeaniya

59 ABŞ politoloqu F.Fukuyamaya demokratiyanın tam qələbəsini və bu mənada Tarixin sonunu elan etməyə nə əsas verdi:

- ☒ Demokratiya ilə avtoritarizm arasında nisbət qlobal miqyasda keyfiyyətcə dəyişməsi
- ☐ NATO-nun Şərqə doğru genişlənməsi və “Sülh naminə tərəfdaşlıq” proqramının qəbul edilməsi
- ☐ ATƏT-in yaranması
- ☐ Avropa İttifaqı çərçivəsində Avropa integrasiyasının genişlənməsi və dərinləşməsi
- ☐ Ticarətin liberallaşdırılması və Ümumdünya Ticarət Təşkilatının yaradılması

60 Qloballaşma prosesində yaranan əsas ziddiyyət hansı ölkələr arasındadır:

- ☐ Ölkələr və regional integrasiya strukturları arasında
- ☐ Dünyanın aparıcı ölkələri arasında
- ☒ İnkişaf etməkdə olan ölkələr arasında
- ☐ Güclü iqtisadiyyata malik Şimal ölkələri ilə daha az inkişaf etmiş Cənub ölkələri arasında
- ☐ Bazar iqtisadiyyatlı ölkələrlə keçid iqtisadiyyatlı ölkələr arasında

61 Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqaviləni imzaladılar:

- ☐ Rusiya, Belarus, Özbəkistan
- ☒ Qazaxıstan, Rusiya, Belarus
- ☐ Rusiya, Belarus, Qırğızıstan
- ☐ Qazaxıstan, Rusiya, Ukrayna
- ☐ Rusiya, Belarus, Ermənistan

62 Rusiya Federasiyasının təşəbbüsü ilə yaradılan birlik:

- ☐ NATO
- ☐ ATƏT
- ☒ Avrasiya İttifaqı
- ☐ Avrasiya Hərbi İttifaqı
- ☐ Avropa Şurası

63 2008-ci ildə MDB-dən çıxan ölkə:

- ☐ Litva
- ☐ Moldova
- ☐ Ukrayna
- ☐ Latviya
- ☒ Gürcüstan

64 XX əsrin sonlarında beynəlxalq münasibətlər səhnəsində meydana gələn yeni subyektlər:

- ☐ Dövlətlər
- ☒ TMK-lar
- ☐ BMT
- ☐ Millətlər Liqası və BMT
- ☐ Heç biri

65 ABŞ-ın dünya liderliyinə aid olan tərəflərə aid deyil:

- ☒ Əhali sayı
- ☐ Hərbi potensial
- ☐ Elmi potensial
- ☐ Hərbi-sənaye kompleksi
- ☐ Maliyyə potensialı

66 2005-ci ildə MDB-nin həqiqi üzvlüyündən çıxan ölkə:

- ☐ Gürcüstan
- ☐ Tacikistan
- ☒ Türkmənistan
- ☐ Özbəkistan
- ☐ Qazaxıstan

67 Hansı təşkilat regional xarakterli deyil:

- ☐ ASEAN
- ☒ MAQATE
- ☐ Şanxay Əməkdaşlıq Təşkilatı
- ☐ Avropa Birliyi
- ☐ ATƏT

68 İntegrasiya mahiyyətli olaraq Cənubi Amerika ərazisində fəaliyyət göstərən təşkilat:

- ☒ MERKOSUR
- ☐ OPEK
- ☐ NATO
- ☐ ASEAN
- ☐ NAFTA

69 Beynəlxalq münasibətlərin müasir sistemi şərti olaraq necə adlanır:

- ☐ İkiqütblü dünya
- ☐ Çoxqütblü dünya
- ☐ Postsosialist dünya
- ☒ “Soyuq müharibə”dən sonrakı dünya
- ☐ Postsovet dünya

70 Müasir dövrdə MDB-nin inkişafı hansı formada gedir:

- ☐ Azad ticarət zonası
- ☒ İqtisadi birlik
- ☐ Hərbi ittifaq
- ☐ Ümumi bazar
- ☐ Gömrük İttifaqı

71 Qloballaşmanın kökləri aiddir:

- ☐ XX-XXI əsrlər
- ☒ XVI-XVII əsrlər
- ☐ XVII-XVIII əsrlər
- ☐ X-XI əsrlər
- ☐ XIX-XX əsrlər

72 Realizm nəzəriyyəsinə görə beynəlxalq münasibətlərin əsas iştirakçıları :

- ☐ İnsanlar
- ☐ Xalqlar
- ☒ Dövlətlər
- ☐ Siniflər
- ☐ Beynəlxalq təşkilatlar

73 MDB-nin rəhbər orqanı hansıdır:

- ☐ Heç biri
- ☐ Baş nazirlər Şurası
- ☒ Dövlət başçıları Şurası

- ☐ XİN şurası
- ☐ Təhlükəsizlik Şurası

74 Hansı ölkələr Məğrib ölkələri adlanır:

- ☒ Əlcəzair, Tunis, Liviya
- ☐ Misir, Mərakeş, Suriya
- ☐ Suriya, Fələstin, Livan
- ☐ İordaniya, İsrail, İraq
- ☐ Misir, Suriya, Livan

75 Hansı ölkə fəal şəkildə İrlandiyanı Lissabon müqaviləsini ratifikasiya etməkdən imtina etməyə təhrək edirdi:

- ☐ İspaniya
- ☐ İtaliya
- ☐ Almaniya
- ☐ İngiltərə
- ☒ Vatikan

76 Şanxay əməkdaşlıq Təşkilatının həll etdiyi məsələlərə aid deyil:

- ☒ Hərbi təlimlər
- ☐ İqtisadi əməkdaşlıq
- ☐ Hamısı aiddir
- ☐ Resurslardan istifadə
- ☐ Mədəni əməkdaşlıq

77 Avropa İttifaqı 2009-cu ildə hansı ölkənin bu təşkilata üzv olmaq cəhdlərinə razılıq verdi:

- ☐ Kipr
- ☐ Macarıstan
- ☐ Vatikan
- ☐ Rumıniya
- ☒ Albaniya

78 Bu təşkilatlardan hansı MDB məkanından kənarda formalaşmışdır:

- ☐ Avrasiya İttifaqı
- ☐ Hamısı
- ☐ GUAM
- ☒ ATƏT
- ☐ KTM

79 Lissabon müqaviləsini son ratifikasiya edən dövlət:

- ☐ Bolqarıstan
- ☐ Polşa
- ☐ Macarıstan
- ☒ Çexiya
- ☐ Slovakiya

80 Hansı akt Avropa İttifaqını hüquqi subyektə çevirdi:

- ☐ London müqaviləsi
- ☐ Paris xartiyası
- ☐ Cenevrə sazişi
- ☐ İstanbul sazişi
- ☒ Lissabon müqaviləsi

81 MDB-nin yaradılması haqqında saziş imzalandı:

- ☐ Kişinyov
- ☐ Kiyev
- ☒ Minsk
- ☐ Moskva
- ☐ Sankt-Peterburq

82 Dünya-sistem nəzəriyyəsi beynəlxalq münasibətlərin hansı nəzəriyyəsinə əsaslanır:

- ☐ Neorealizm
- ☐ Neoliberalizm
- ☒ Neomarksizm
- ☐ Liberalizm
- ☐ Radikalizm

83 Avropa İttifaqının prezidenti neçə il müddətinə seçilir:

- ☐ 2
- ☐ 8
- ☐ 6
- ☒ 5
- ☐ 3

84 2009-cu ildə Avropa İttifaqı hansı ölkələrlə vizasız rejim tətbiq etdi:

- ☐ Xorvatiya,Rumıniya,Moldova
- ☒ Serbiya,Makedoniya,Çernoqoriya
- ☐ Albaniya,Macarıstan,Xorvatiya
- ☐ Macarıstan, Bolqarıstan
- ☐ Serbiya, Xorvatiya,Rumıniya

85 MDB-nin nizamnaməsi qüvvəyə mindi:

- ☐ 1995
- ☒ 1993
- ☐ 1992
- ☐ 1991
- ☐ 1994

86 Yeni dünya nizamının xarakteri necə səciyyələndirilir:

- ☐ Heç biri
- ☐ Üçqütblü
- ☐ Çoxqütblü
- ☐ İkiqütblü
- ☒ Birqütblü

87 Lissabon müqaviləsinin qüvvəyə minməsi:

- ☐ 2005
- ☐ 2007
- ☐ 2008
- ☒ 2009
- ☐ 2000

88 Qloballaşmanın nəzəri əsasını təşkil edir:

- ☐ Utopizm

- ☒ Liberalizm
- ☐ Neomarksizm
- ☐ Realizm
- ☐ Anarxizm

89 Dünyanın bütövlüyünün nəzəri əsası:

- ☐ Qneseologiya
- ☒ Mondializm
- ☐ Politologiya
- ☐ Sosiologiya
- ☐ Urbanistika

90 Qloballaşma nəzəriyyəsi özündə ən çox nəyin təsirini daşıyır:

- ☐ Neomarksist yanaşma
- ☐ Ənənəvi yanaşma
- ☐ Neorealist yanaşma
- ☒ Transmilli yanaşma
- ☐ Modernist yanaşma

91 ABŞ politoloqu S. Hantinqtonun ən məşhur əsəri:

- ☐ Diplomatiya
- ☒ Sivilizasiyaların toqquşması
- ☐ Tarixin sonu
- ☐ Böyük şahmat lövhəsi
- ☐ Geopolitikaya giriş

92 Elmi ədəbiyyatda 1990-cı illər necə səciyyələndirilir:

- ☐ Vestfaldan sonrakı dövr
- ☐ “Soyuq müharibə” dövrü
- ☐ Məxməri inqilablar” dövrü
- ☒ B/x münasibətlərin bipolyar sistemdən yeni sistemə keçid dövrü
- ☐ Yalta-Potsdam sistemi dövrü

93 Qloballaşma prosesləri ilk növbədə əhatə edir:

- ☐ Aqrar iqtisadiyyata malik olan ölkələr
- ☒ İnkişaf etmiş ölkələr
- ☐ Üçüncü dünya ölkələri
- ☐ İnkişaf etməkdə olan ölkələr
- ☐ Keçid iqtisadiyyatına malik olan ölkələr

94 Beynəlxalq təşkilatlar adətən iki qrupa ayrılır:

- ☐ Regional və regionlararası
- ☐ Regional və beynəlxalq
- ☐ Qeyri-hökumət və üstmilli
- ☐ Millətlərarası və dövlətlərarası
- ☒ Dövlətlərarası təşkilatlar və b/x qeyri-hökumət təşkilatları

95 Müasir dövrdə global problemlər:

- ☐ Aktuallığını itiriblər
- ☒ Planetar xarakter alıblar
- ☐ Dövlətlərarası səviyyəyə keçiblər
- ☐ Regional xarakter alıblar

☐ Arxa plana keçiblər

96 S.Hantinqtonun müəyyən etdiyi sivilizasiya mərkəzlərinə aiddir:

- ☐ Cənubi Afrika
- ☐ Şm.Amerika
- ☒ Afrika
- ☐ Cənub-Şərqi Asiya
- ☐ Avropa

97 Qloballaşma termini ilk dəfə hansı məqsədlə işlənmişdir:

- ☒ Müxtəlif şirkətlərin istehsal etdiyi məhsulların bazarlarının birləşməsini
- ☐ TMK-ların hakimiyyətinin bütün dünyanı əhatə etməsini
- ☐ Beynəlxalq təşkilatların sayının və rolunun artmasını
- ☐ Müxtəlif əhali qruplarının qaynayıb-qarışmasını
- ☐ İnteqrasiya proseslərinin intensivliyinin artmasını

98 Qloballaşmanın iistiqamətlərinə aid deyil:

- ☐ İqtisadi
- ☒ Regional
- ☐ İnformasiya
- ☐ Mədəni
- ☐ Siyasi

99 Qloballaşma terminini ilk dəfə tətbiq edib:

- ☒ T.Levit
- ☐ H.Morgentau
- ☐ S.Hantinqton
- ☐ İsten
- ☐ H.Kissincer

100 Cənubi Qafqazı Asiyanın Balkanları adlandırır:

- ☐ Hantinqton
- ☐ Morgentau
- ☐ Lippman
- ☒ Bjezinski
- ☐ Vallerstayn

101 Şər imperiyası adlandırılan ölkə:

- ☐ Böyük Britaniya
- ☐ Osmanlı imperiyası
- ☐ ABŞ
- ☒ SSRİ
- ☐ Rusiya

102 Soyuq müharibənin simvolu idi:

- ☐ Dəmir pərdə
- ☐ Qış sarayı
- ☐ Bastiliya qalası
- ☐ Kreml saati
- ☒ Berlin divarı

103 Qloballaşma dövründə beynəlxalq münasibətlər sisteminin aktorlarına aid deyil:

- ☒ Siniflər
- ☐ TMK-lar
- ☐ Beynəlxalq təşkilatlar
- ☐ Milli dövlətlər
- ☐ QHT-lər

104 Qlobal dünyanın beynəlxalq münasibətlərinin xarakterinə aid deyil:

- ☐ Siyasətin iqtisadiləşməsi
- ☒ Dövlətlərin daxilində vətəndaş sabitliyi
- ☐ Dövlətlərin daxili və xarici siyasətləri arasında sərhədlərin itməsi
- ☐ Geoiqtisadi hakimiyyətin dünyaya öz şərtlərini diqtə etməsi
- ☐ Qeyri-dövlət strukturlarının iqtisadi potensialının artması

105 Qloballaşmanı Dünya şərinin təzahürü hesab edir:

- ☐ Qrinpis
- ☐ Neoliberalılar
- ☐ Müsəlmanlar
- ☐ Feministlər
- ☒ Xristian-konservatorlar

106 S.Hantinqtonun müəyyən etdiyi sivilizasiya mərkəzlərinə aiddir:

- ☐ Şimali Afrika
- ☐ Cənub-Şərqi Asiya
- ☐ Türk
- ☒ Yapon
- ☐ Ərəb

107 Z.Bjezinskiyə görə ABŞ-ın xüsusi əhəmiyyət verməli olduğu keçmiş Sovet respublikaları

- ☒ Ukrayna,Azərbaycan,Özbəkistan
- ☐ Azərbaycan,Gürcüstan,Rusiya
- ☐ Gürcüstan,Azərbaycan,Ukrayna
- ☐ Qazaxıstan,Ukrayna,Azərbaycan
- ☐ Özbəkistan,Azərbaycan,Gürcüstan

108 S.Hantinqtonun müəyyən etdiyi sivilizasiya mərkəzlərinə aid deyil:

- ☐ Konfutsi
- ☒ Şimali Afrika
- ☐ Latin Amerikası
- ☐ Yapon
- ☐ Pravoslav xristian

109 İ.Vallerstayna görə müasir dünyanın strukturu formalaşmış:

- ☒ Kapitalizmin yaranması ilə
- ☐ Vyana konqresindən sonra
- ☐ Vestfal sülhündən sonra
- ☐ I dünya müharibəsindən sonra
- ☐ Xalqların böyük köçündən sonra

110 XX əsrin sonunda islam və xristian sivilizasiyaları arasında konfliktin kəskinləşməsi amillərinə(S.Hantinqtona görə) aid deyil:

- ☒ Dünyada enerji resurslarının getdikcə tükənməsi

- ☐ Qərblilər və müsəlmanlar arasında getdikcə artan ünsiyyət onların hər ikisini özünün digərindən fərqlini anlamağa məcbur edir
- ☐ Kommunizmin iflası Qərbin və İslamın ümumi düşməninə yox olmasına və onların bir-birində düşmən görməsinə imkan verdi
- ☐ Qərbin öz dəyərlərini universallaşdırmaq cəhdləri müsəlmanların kəskin etirazına səbəb olmuşdur
- ☐ İslamın dirçəlişi müsəlmanlara yenidən öz dinlərinin xüsusi xarakterinə və missiyasına inanmaq imkanı vermişdir

111 S.Hantinqtonun müyyən etdiyi sivilizasiya mərkəzlərinə aid deyil:

- ☐ İslam
- ☐ Konfutsi
- ☒ Protestant
- ☐ Hinduist
- ☐ Qərbi xristian

112 Tarixin sonu nəzəriyyəsinin müəllifi:

- ☐ S.Hantinqton
- ☐ H.Kissincer
- ☐ Z.Bjezinski
- ☐ Vallerstayn
- ☒ F.Fukiyama

113 Qloballaşma getdikcə daha çox vüsət aldı:

- ☐ I dünya müharibəsindən sonra
- ☒ Sosializmin iflasından sonra
- ☐ Vaşinqton konsensusundan sonra
- ☐ BMT yarandıqdan sonra
- ☐ II dünya müharibəsindən sonra

114 Bəzi alimlərin fikrincə XX əsrdə qloballaşmanı ləngidən hadisələrə aiddir:

- ☐ Bloklara qoşulmamaq hərəkatı
- ☒ Sosialist sisteminin yaranması
- ☐ Karib böhranı
- ☐ Müstəmləkə sisteminin dağılması
- ☐ Nüvə silahının yaradılması

115 Qloballaşmanın sosioloji amillərinə aid deyil:

- ☒ Daha az xərclərlə yeni texnologiyaların sürətli tətbiqi
- ☐ Milli məhdudiyyətlərin aradan qaldırılması
- ☐ Adət-ənənələrin rolunun zəifləməsi
- ☐ İnsanların ərazi,mənəvi və psixoloji münasibətlərdə hərəkət etmə qabiliyyətinin artması
- ☐ Beynəlxalq miqrasiyanın artması

116 Qloballaşma təyin olunan prosesdir:

- ☐ Ayrı-ayrı individiumlar tərəfindən
- ☐ Böyük dövlətlər tərəfindən
- ☐ Beynəlxalq təşkilatlar tərəfindən
- ☒ Maliyyə-bazar münasibətləri tərəfindən
- ☐ İctimai-siyasi hərəkatlar tərəfindən

117 Qloballaşma:

- ☐ Amerika dəyərlər sisteminin qələbəsidir
- ☐ Tarixi və subyektiv prosesdir
- ☐ Qarşısızalmaz və subyektiv prosesdir

- ☐ Beynəlmiləl və obyektiv prosesdir
- ☒ Obyektiv və eyni zamanda subyektiv prosesdir

118 Bunlardan hansı ideoloji yanaşmaya aid deyil:

- ☐ Qloballaşmanın Amerikalaşma ilə eyniləşdirilməsi
- ☐ Kapitalizmin bütün dünya üzrə zəfər yürüşü
- ☐ "Dünya şəf"inin təzahürü
- ☒ Bütöv bəşəri sivilizasiyanın formalaşması
- ☐ Kişi hökmranlığının təzahürü

119 Tarixi yanaşma tərəfdarları qloballaşmanı hesab edir:

- ☐ Dünyanın Amerikalaşması
- ☐ Kapitalizmin bütün dünya üzrə zəfər yürüşü
- ☐ Soyuq müharibə"dən sonra başlanmış tarixi mərhələ
- ☐ Qızıl milyard" ölkələrinin mənafeyinin təmin olunması prosesi
- ☒ Qarşılıqlı əlaqəli vahid dünyanın mərhələli yaranması prosesi

120 İdeoloji yanaşma tərəfdarları qloballaşmanı hesab edir:

- ☐ Ümumdünya hökumətinin yaranması
- ☐ 1990-cı ildən başlayan keyfiyyətə yeni və obyektiv maliyyə-informasiya məkanının formalaşması
- ☒ Neoliberalizmə qarşı etirazlara Qərblə elitasının təbliğati cavabı
- ☐ Bütöv insan sivilizasiyasının formalaşması
- ☐ Qloballaşma tarixin qədim dövrlərindən başlamış prosesdir

121 Mondializm nədir:

- ☐ İnteqrasiyanın getdikcə artması
- ☐ Üç mərkəzli dünya sisteminin yaranması
- ☐ Dünya iqtisadiyyatı çərçivəsində onun ixtisaslaşmış segmentlərinin yaranması
- ☐ Dünya iqtisadiyyatının regionalaşması
- ☒ Qərblə dəyərlər sisteminin triumfu

122 Qloballaşma haqqında hamının qəbul etdiyi tərifin müəllifi:

- ☐ S.Hantinqton
- ☒ E.Giddens
- ☐ Bentam
- ☐ İsten
- ☐ F.Fukuyama

123 Qloballaşmaya yanaşmalara aid deyil:

- ☒ Mondializm
- ☐ Məhdud fəndaxili yanaşma
- ☐ Demokratik dünya məktəbi
- ☐ İdeoloji yanaşma
- ☐ Tarixi yanaşma

124 Qloballaşmanı Soyuq müharibə də başda ABŞ olmaqla SSRİ üzərində Qərblə qələbəsi və bütün dünyaya yeganə dövlətin hegemonluğunun qanuni yayılma prosesi hesab edənlər:

- ☐ Monopolistlər
- ☐ Neomarksistlər
- ☐ Radikallar
- ☐ Neoliberalər
- ☒ Realist paradigmacılar

125 Qloballaşmada dövlətlər tərəfindən öz dar eqoist milli maraqlarının tədricən aradan qaldırılması prosesini və mədəni ölkələr birliyini nin təşəkkülünü görünlər:

- ☐ Neomarlsistlər
- ☐ Realist paradiqmaçılar
- ☐ Demokratik dünya
- ☐ Postmodernistlər
- ☒ Neoliberallar

126 Qloballaşmanı monopolist kapitalın və ABŞ imperializminin dünyada iqtisadi bərabərsizliyi tam təsbit etmək və dövlətlərin istismarı məqsədilə yaradılan strategiya hesab edir:

- ☒ Neomarksistlər
- ☐ Neoliberallar
- ☐ Radikakllar
- ☐ Postmodernistlər
- ☐ Realistlər

127 Avropada yaranan antiqlobalist hərəkatlara aiddir:

- ☒ İnsanların qlobal fəaliyyəti
- ☐ Maoist İnternasional
- ☐ Xaktivist
- ☐ Antikapitalist blok
- ☐ Qlobal xalq hərəkatı

128 Transformasiyaçılar mövqe etibarilə daha yaxındırlar:

- ☐ Skeptiklərə
- ☐ Anarxistlərə
- ☐ Antiqlobalistlərə
- ☐ Utopistlərə
- ☒ Radikallara

129 Lokallaşma,regionallaşma,qloballaşma mərhələlərinin ifadəsini tətbiq etmişdir:

- ☐ Robertson
- ☐ O. Stoun
- ☐ C. Soros
- ☒ P. Draker
- ☐ A. Kurosava

130 Antiqlobalistlərin şüarlarına aid deyil:

- ☐ "Şirkətləri təqib edək"
- ☐ "Küçəni qaytaraq"
- ☒ "Kapitalizmi məhv edək"
- ☐ "Xalq sosializmi"
- ☐ "Sərhədləri ləğv edirik"

131 Avropada antiqloballaşma hansı hadisə ilə başladı:

- ☐ Praqada DB və BVF-nun sammitinin boykotu ilə
- ☒ J. Bovenin öz traktoru ilə "Makdonalds" binasını dağıtması ilə
- ☐ Genuyada "Böyük səkkizlər"ə qarşı nümayişlə
- ☐ Londonda "Kapitalizmə qarşı karnaval"ın keçirilməsi ilə
- ☐ Kapitalizmə qarşı ümumdünya mübarizə günü ilə

132 Antiqlobalist Bove Şeytani üçlük adlandırır:

- ☐ Dünya Bankı, Ümumdünya Valyuta Fondu, Avropa İttifaqı
- ☐ ABŞ, AB, Yaponiya
- ☐ Makdonalds, Koka-Kola, Nike
- ☐ DB, BVF, NATO
- ☒ DB, BVF, TMK-lar

133 Qloballaşmanın sürətlənməsinə təkan verən hadisələrə aid deyil:

- ☐ Elmi Texniki Tərəqqi
- ☒ Sosialist sisteminin yaranması
- ☐ BMT-nin yaranması
- ☐ SSRİ-nin süqutu
- ☐ Böyük coğrafi kəşflər

134 İqtisadi sahədə qloballaşmaya aid deyil:

- ☒ Qeyri-dövlət strukturları tərəfindən milli dövlətlərin getdikcə başlıca mövqelərdən sıxışdırılıb çıxarılması
- ☐ Kapitalın yerdəyişməsinin miqyas və tempinin sıçrayışlı artımı
- ☐ Standart və universal məhsul istehsal edən beynəlxalq istehsal şəbəkəsinin yaranması
- ☐ Dünya maliyyə bazarının formalaşması
- ☐ Dünya maliyyə bazarlarının həttə böyük dövlətlərin hüquqi asılılığından çıxması

135 Qloballaşmaya aid deyil:

- ☒ Beynəlxalq təşkilatların yaranması
- ☐ İqtisadi, siyasi, sosial, mədəni əlaqələrin intensivləşməsi
- ☐ "Soyuq müharibə"dən sonra başlanmış tarixi mərhələ
- ☐ Milli dövlətlərin qlobal problemləri həll etməyə qadir olmaması
- ☐ Maliyyə sahəsinin müstəqil sahəyə çevrilməsi

136 Qloballaşmanın sosioloji zəminlərinə aiddir:

- ☐ Ənənəvi vətəndaş anlayışının süquta uğraması
- ☐ Dövlət sərhədlərinin möhkəmliyinin zəifləməsi
- ☐ Vətəndaşların, kapitalların, xidmətlərin hərəkət sərbəstliyinin asanlaşması
- ☐ İqtisadi, maliyyə, informasiya mübadiləsinin kəskin şəkildə dəyişməsi
- ☒ Beynəlxalq miqrasiyalara təkan verən milli məhdudiyyətlərin aradan qaldırılması

137 Qloballaşmanın iqtisadi zəminlərinə aiddir:

- ☐ Adət-ənənələrin zəifləməsi
- ☐ İstehsal həcmələrinin kəskin artması
- ☐ Beynəlxalq miqrasiyalara təkan verən milli məhdudiyyətlərin aradan qaldırılması
- ☐ Ehtiyatların təmərküzləşməsi
- ☒ Kapitalın milli sərhədləri keçən fəaliyyət çərçivəsinin formalaşması

138 Qloballaşmanın informasiya zəminlərinə aiddir:

- ☐ Daha az xərclərlə qabaqcıl texnologiyalardan istifadə
- ☐ Vətəndaşların, əmtəələrin, xidmətlərin hərəkət sərbəstliyinin asanlaşması
- ☐ Ehtiyatların təmərküzləşməsi
- ☐ Dövlət sərhədlərinin möhkəmliyinin zəifləməsi
- ☒ İşgüzar əlaqə vasitələrinin inkişafı

139 Qloballaşmanın iqtisadi zəminlərinə aid deyil:

- ☐ Dünya iqtisadiyyatının daha qüdrətli subyektlərinin yaranması
- ☐ Kapitalın yerdəyişməsinin sürətinin artması
- ☒ Əhalinin mobilliyinin artması

- ☐ Kapitalın təmərküzləşməsi
- ☐ Vahid bazar məkanının formalaşması

140 Qloballaşmanın tərkib hissələrinə aid deyil:

- ☐ Dövlətlərin global problemlər qarşısında acizliyi
- ☐ Sosial nəticələrlə müşayiət olunan texnoloji inqilab
- ☐ Ortodoks ideologiya
- ☒ Millətçiliyin inkişafı
- ☐ Müxtəlif sahədə əlaqələrin intensivləşməsi

141 Qlokallaşma termini ilk dəfə işlənmişdir:

- ☐ Rusiya "Karneqi" mərkəzinin rəhbəri D.Trenin tərəfindən
- ☒ "Sony" şirkətinin idarəçisi tərəfindən Akiyo Marita tərəfindən
- ☐ S.Hantinqton tərəfindən
- ☐ Məşhur filantrop C.Soros tərəfindən
- ☐ "General motors" şirkətinin idarə şurası tərəfindən

142 Ekspertlərin fikrincə ayrı-ayrı ölkələrin iqtisadi gücü bağlıdır:

- ☐ Hazır məhsul istehsal etməklə
- ☒ Beynəlxalq valyuta bazarlarında spekulyasiya ilə
- ☐ Demokratiyanın inkişafı ilə
- ☐ ÜDM-un artması ilə
- ☐ İxracın artması ilə

143 Qloballaşmanın zəminlərinə aid deyil:

- ☒ Dini
- ☐ Siyasi amillər
- ☐ İqtisadi amillər
- ☐ İnformasiya amilləri
- ☐ İstehsal-texniki

144 Qloballaşmada hakim rol oynayır:

- ☐ Dünya Bankı
- ☐ Avropa İttifaqı
- ☐ BMT
- ☒ TMK-lar
- ☐ Beynəlxalq Valyuta Fondu

145 Qloballaşma dövründə beynəlxalq aləmdə güclənir:

- ☐ Ayrı-ayrı individiumlar
- ☐ Milli dövlətlər
- ☒ Qeyri-dövlət strukturları
- ☐ Siyasi hərəkətlər
- ☐ Separatçı rejimlər

146 Qlokallaşma termini bildirir:

- ☒ Öz milli sərvətlərindən daha yaxşı istifadə etmək imkanı qazanırlar
- ☐ Müstəqil xarici siyasət yürütmək imkanı qazanırlar
- ☐ Öz milli təhlükəsizliyini daha yaxşı təmin etmək imkanı qazanırlar
- ☐ Heç bir dəyişikliyə məruz qalmırlar
- ☐ Öz suveren hüquqlarını getdikcə itirirlər

147 Avropa İttifaqına üzvlüyə namizəd ölkələrə aiddir:

- ☐ Albaniya
- ☒ Türkiyə
- ☐ Latviya
- ☐ Litva
- ☐ Estoniya

148 Qloballaşmanın mənfi nəticələrinə aid deyil:

- ☐ Milli iqtisadiyyatın blokadaya alınması
- ☐ Dünya iqtisadiyyatının inkişafında qeyri-bərabərliyin artması
- ☐ Qeyri-ekvivalent xarici mübadilə rejimi
- ☐ "Valyuta suverenliyi" problemi
- ☒ Təbii ehtiyatlardan səmərəli istifadəsi

149 XXI əsrin yeni sivilizasiyasına doğru yol göstərən Qlobal beyin trestı yaradılması ideyasını irəli sürən konqres harada keçirilmişdir:

- ☐ Çikaqo
- ☐ Vaşinqton
- ☐ Nyu-York
- ☒ San-Fransisko
- ☐ London

150 Amerikanın işi - biznesdir şüarı hansı ABŞ siyası xadiminə aiddir:

- ☐ T. Ruzvelt
- ☐ H. Huver
- ☐ U. Hardinq
- ☒ K. Kulic
- ☐ B. Franklin

151 İstehsalda ilk dəfə konveyer iş üsuluna keçmiş sahibkar:

- ☐ Boş
- ☐ Rotşild
- ☐ Rokfeller
- ☒ Ford
- ☐ Siemens

152 SSRİ-nin dövlət başçısı olmayıb

- ☒ Molotov
- ☐ Malenkov
- ☐ Çernenko
- ☐ Andropov
- ☐ Lenin

153 1942-ci ilə aid deyil:

- ☐ Millətlər bəyannaməsi təsdiq olundu
- ☐ Bütün yəhudilərin məhv olunması haqda Hitler plan təsdiq etdi
- ☒ Lend-Liz haqqında qanun SSRİ-yə də aid edildi
- ☐ Stalinqrad döyüşü başladı
- ☐ Əl-Ələmeyn döyüşü baş verdi

154 II d. m. -də Almanıyanın müttəfiqi deyildi:

- ☐ Yaponiya
- ☐ Rumıniya
- ☐ Bolqarıstan
- ☐ Finlandiya
- ☒ Türkiyə

155 Gələcək BMT-nin iş qaydaları hansı konfransda müəyyən oldu:

- ☐ Potsdam
- ☐ Dumbarton-Oks
- ☒ Yalta
- ☐ San-Fransisko
- ☐ Tehran

156 R. Niksonun 1971-ci ildə ölkənin yüksəlişinə nail olmaq üçün irəli sürdüyü proqram:

- ☒ Yeni iqtisadi siyasət
- ☐ Böyük cəmiyyət
- ☐ Yeni xətt
- ☐ Yeni üfüqlər
- ☐ Ədalətli xətt

157 50-ci illərdə ABŞ-da kommunistlərin repressiya olunması siyasəti

- ☐ Futurizm
- ☐ Ədalətli xətt
- ☐ Nihilizm
- ☒ Makkartizm
- ☐ Merkantilizm

158 Reyqanomika nın mahiyyəti

- ☐ Yeni iş yerlərinin yaradılması yolu ilə iqtisadiyyatı dirçəltmək
- ☐ Vergilərin artırılması yolu ilə büdcə gəlirini artırmaq
- ☐ Dövlətin iqtisadiyyata müdaxiləsini gücləndirməklə istehsalı yüksəltmək
- ☐ Elm və təhsilə ayrılan xərcləri artırmaqla ümumi inkişafa nail olmaq
- ☒ Sahibkarlığı canlandırmaqla istehsalın yüksəlişinə nail olmaq

159 Müasir dünyanın bütövləşməsi və qarşılıqlı asılılığın artması təmin edir:

- ☐ Bütün variantlar doğrudur
- ☐ Bütün bəşəriyyətin mənəvi tərəqqiyə cəhdini
- ☐ Yer kürəsi əhalisi arasında savadsızlığın ləğvini
- ☐ Bütün dünyada vahid hüquqi qanunların tətbiqini
- ☒ Kommunikasiya və informasiya vasitələrinin dəyişməsinə

160 Müasir dövrdə dünyanın bütövlüyü və qarşılıqlı asılılığı təmin edir:

- ☐ Dünyanın bütün regionlarında dini və dünyəvi hakimiyyətin bölgüsünü
- ☐ Planet əhalisi arasında savadsızlığın ləğvini
- ☐ Bütün ölkələrin əhalisinin öz azadlıq səviyyəsini artırmaq cəhdlərini gücləndirir
- ☒ Bazar iqtisadiyyatının dünyanın bütün regionlarında sürətli inkişafını
- ☐ Qlobal problemlərin həllinin zəruriliyinin dərk olunmasını

161 Qlobal ekoloji problemlərə aiddir:

- ☒ Planetdə içməli su hövzələrinin azalması
- ☐ Bioloji silahların inkişafı
- ☐ Nüvə müharibəsi təhlükəsi

- ☐ Bəzi ölkələrdə əhalinin həddindən artıq yoxsulluğu
- ☐ Dünya regionları üzrə təbii resursların qeyri-bərabər paylanması

162 Resurslar sahəsində global problem:

- ☐ İnkişaf etmiş ölkələrlə İEOÖ arasında fərqin artması
- ☒ İstehsal imkanları ilə istehlak artımı arasında uyğunsuzluq
- ☐ Beynəlxalq aləmdə xammalın qiymətlərinin tənzimlənməməsi
- ☐) İEOÖ-də xammal çatışmazlığı
- ☐ Xammal hasilatı üzrə TMK-ların yaranması

163 Müasir postsənaye cəmiyyəti üçün hansının hakim rolu səciyyəvidir:

- ☐ Emaledici sənaye
- ☐ Hasilat sənayesi
- ☒ İnformasiya texnologiyaları
- ☐ Ağır sənaye
- ☐ Kənd təsərrüfatı

164 Müasir dövrün global problemlərinin ümumi cəhəti:

- ☐ İnsan yarandığı vaxtdan yaranması
- ☐ XX əsrdə meydana gəlməsi
- ☐ Onların bir-birindən asılı olmaması
- ☐ Onların yalnız inkişaf etmiş ölkələrlə bağlı olması
- ☒ Onların bir-biri ilə qarşılıqlı əlaqəli olması

165 Hazırda xaricdə kapital qoyuluşunun miqdarına görə ABŞ-dan sonra ikinci yeri tutur:

- ☐ Yaponiya
- ☐ Almaniya
- ☐ Fransa
- ☒ Böyük Britaniya
- ☐ Cənubi Koreya

166 Aİ-na daha gec daxil olmuşdur:

- ☐ Danimarka
- ☒ Avstriya
- ☐ Yunanıstan
- ☐ Portuqaliya
- ☐ İspaniya

167 2007-ci ildə Aİ-na daxil olan ölkə:

- ☐ Kipr
- ☐ Polşa
- ☐ Sloveniya
- ☐ Slovakiya
- ☒ Rumıniya

168 2004-cü ildə Aİ-na daxil olan ölkələrə aid deyil:

- ☐ Polşa
- ☐ Macarıstan
- ☐ Malta
- ☐ Çexiya
- ☒ Bolqarıstan

169 Avropa İttifaqının təhlükəsizlik sahəsində prioritet istiqamətlərinə aid deyil:

- ☐ Qaçqınçılıq
- ☐ İnsan alveri
- ☐ Narkotik ticarəti
- ☒ İşsizlik
- ☐ Qeyri-leqal miqrantlar

170 Avropa Kömür və Polad Paktına aid deyil:

- ☒ Siyasi məsələlərə qarışmaması
- ☐ 1957-ci il Roma müqaviləsi
- ☐ Avropada qalib və məğlub ölkələr arasında sülhü təmin etmək, əməkdaşlığı genişləndirmək
- ☐ 6 təsisçi ölkənin ağır sənaye sahəsində çalışmaq üçün müqavilə imzalaması
- ☐ Qlobal təhlükəsizlik sahəsində BMT və NATO ilə birgə çalışması

171 1981-ci ildə Avropa İqtisadi Birliyinə daxil olan ölkə:

- ☐ Böyük Britaniya
- ☐ Kipr
- ☒ Yunanıstan
- ☐ Portuqaliya
- ☐ İspaniya

172 1973-cü ildə Avropa İqtisadi Birliyinə daxil olan ölkələr:

- ☐ Böyük Britaniya, İspaniya, Norveç
- ☐ Finlandiya, İrlandiya, Danimarka
- ☒ Böyük Britaniya, İrlandiya, Danimarka
- ☐ Fransa, Belçika, Niderland
- ☐ Böyük Britaniya, İspaniya, Danimarka

173 Neçənci ildə Yaponiya G-7 -nin iştirakçısı oldu:

- ☐ 1971
- ☐ 1973
- ☐ 1969
- ☐ 1965
- ☒ 1975

174 Neçənci illərdə Çin kömür hasilatı üzrə dünyada birinci yerə çıxdı:

- ☐ 2000-ci illərdə
- ☒ 70-ci illərdə
- ☐ 60-cı illərdə
- ☐ 90-cı illərdə
- ☐ 50-ci illərdə

175 Etatizm siyasəti:

- ☐ Vətəndaş cəmiyyəti qurmaq
- ☐ Yerli istehsalçını rəqabətdən qorumaq
- ☐ Rəqib dövlətlərdən təcridçilik
- ☒ Cəmiyyətin və şəxsiyyətin maraqlarının dövlətə tabe olunması
- ☐ Siyasi plüralizmin inkişafı

176 Hansı ölkə İngiltərənin toxuculuq sənayesi üçün pambıq plantasiyası rolunu oynayırdı:

- ☐ Kanada

- ☒ Misir
- ☐ Hindistan
- ☐ Əlcəzair
- ☐ Avstraliya

177 Şanxay əməkdaşlıq Təşkilatı yaradıldı:

- ☐ 1999
- ☐ 2003
- ☒ 2001
- ☐ 2002
- ☐ 2000

178 Maastrix müqaviləsi imzalandı:

- ☐ 1992
- ☐ 1993
- ☐ 1990
- ☒ 1991
- ☐ 1989

179 ASEAN neçənci ildə yarandı:

- ☐ 1969
- ☐ 1968
- ☒ 1967
- ☐ 1966
- ☐ 1971

180 Avro neçənci ildə tədavülə buraxıldı:

- ☐ 2002
- ☐ 2000
- ☐ 1998
- ☒ 1999
- ☐ 2001

181 Sərt integrasiya zamanı:

- ☒ Bütün səlahiyyətlər üstmilli qurumlara aid olur
- ☐ Hamı üçün məqbul qaydalar yaradılır
- ☐ Bütün səlahiyyətlər dövlətin özünə aid olur
- ☐ Dövlət ümumi məkanda müstəqil hissə kimi çıxış edir
- ☐ Bir üzvün mənafeyi hamının mənafeyi hesab olunur

182 Uğurlu integrasiya üçün zəruri şərtlərə aid deyil:

- ☐ Ümumi tarix
- ☐ Yaxın həyat tərz
- ☐ Oxşar idarəçilik sistemi
- ☐ Oxşar təsərrüfat sistemi
- ☒ Eyni milli mənsubiyyət

183 Qloballaşmaya aid deyil:

- ☒ Sınıfı ziddiyyətlərin aradan qalxması
- ☐ Siyasi demokratikləşmə
- ☐ Fəaliyyətdə olan bazarın güclü tendensiyalarında ısrarlı olan ortodoks ideologiya
- ☐ Çoxsaylı və ictimai nəticələri sonadək aydın olmayan texnoloji inqilab

- ☐ Siyasətin iqtisadiləşməsi

184 Qloballaşmanın siyasi amillərinə aid deyil:

- ☐ Vətəndaşların hərəkət sərbəstliyinin asanlaşması
☐ Milli dövlətlərin rolunun zəifləməsi
☐ Kapitalın, xidmətlərin hərəkət sərbəstliyinin asanlaşması
☐ Dövlət sərhədlərinin möhkəmliyinin azalması
☒ Beynəlxalq miqراسiyalara təkan verən milli məhdudiyyətlərin aradan qaldırılması

185 Dünya ölkələri-qloballaşma bayraqlarını qaldırın! şüarı hansı konqresdə irəli sürülmüşdür:

- ☐ London
☐ Nyu-York
☒ San-Fransisko
☐ Vaşinqton
☐ Çikaqo

186 Avropa İttifaqında hökm sürən qaydalara aid deyil:

- ☐ Azad iqtisadi zona
☐ Şəffaf sərhədlər
☐ Hər bir üzv istənilən vaxt birliyi tərk edə bilər
☒ Bütün üzvlərin vahid valyutaya keçməsi zərurəti
☐ Gömrüksüz ticarət

187 Transmilli qüvvələrin 5 tipinə aid deyil:

- ☒ Dövlətlər
☐ QHT-lər
☐ TMK-lar
☐ Beynəlxalq təşkilatlar
☐ Transmilli problemlər və proseslər

188 Antiqloballaşma hərəkətini gücləndirən amillərə aid deyil:

- ☒ Nüvə silahının yayılması təhlükəsi
☐ Ayrı-ayrı ölkələrin qloballaşmadan zərər görməyə başlaması
☐ Ölkələrin inkişafında qeyri-bərabərliyin artması
☐ Milli-mənəvi dəyərlərin itməsi
☐ Resurslardan ədalətsiz istifadə olunması

189 Bütün ölkələr üçün əmək və ödəniş standartlarını təcili və zorakı yolla düzəltməyi hansı hərəkət tələb edir:

- ☐ Redskins
☒ Maoist İnternasional
☐ Ya Basta
☐ İnsanların global fəaliyyəti
☐ Attak

190 Radikal qloballaşmaçıların əsas tezisi:

- ☐ Bütöv dünya
☐ Bir dünya, bir xalq, bir hökumət
☒ Bazar dövlətdən güclüdür
☐ Başqa dünya mümkündür
☐ Milli dövlətlərə son

191 Vaşinqton konsensusunun prinsiplərinə aid deyil:

- ☒ Proqressiv vergi şkalasının tətbiq olunması
- ☐ İnfrastrukturun inkişafı, təhsil və səhiyyə sahəsinə dövlət sərmayəsinin qoyulması
- ☐ Maliyyənin liberallaşması
- ☐ Özəlləşdirmə
- ☐ Əmlak hüququnun təmin olunması

192 Qloballaşma prosesinin nəticələrinə aid deyil:

- ☐ Dünya iqtisadiyyatının inkişafının qeyri-sabitliyi artmışdır
- ☒ Milli dövlətlərin ləğvi
- ☐ Ayrı-ayrı ölkələrin mədəni identikliyinə dağılmağa başlaması
- ☐ Dünya iqtisadiyyatının dinamizminin artması
- ☐ Regional səviyyəli integrasiya prosesləri güclənmişdir

193 Tobin vergisi nədir:

- ☐ ABŞ və Aİ ölkələrində bütün maliyyə əməliyyatlarından 0,7 % vergi tutulması və üçüncü dünya ölkələrində aclıq və yoxsulluğun ləğvinə xərclənməsi
- ☐ TMK-lar üzərinə 0,1 % vergi qoyulması və gəlirin yoxsulluğun ləğvinə yönəlməsi
- ☐ Bütün maliyyə əməliyyatlarına 1 % vergi qoymaq və əldə olunan gəlirin bütün ölkələr arasında bərabər paylanması
- ☒ Bütün maliyyə əməliyyatlarına 0,1 % vergi qoymaq və əldə olunan gəlirin dünyada yoxsulluq və aclığın ləğvinə xərclənməsi
- ☐ "Böyük səkkizlər"dən üçüncü dünya ölkələri xeyrinə xüsusi vergi alınması

194 Avropa İttifaqının üzvüdür:

- ☐ Lixtenşteyn
- ☒ Finlandiya
- ☐ Norveç
- ☐ İsveçrə
- ☐ İslandiya

195 Avropa Kömür və Polad Paktı nın qurucu ölkələrinə aid deyil:

- ☐ İtaliya
- ☐ Belçika
- ☐ Fransa
- ☒ Böyük Britaniya
- ☐ İtaliya

196 Avropa İttifaqına üzv deyil:

- ☐ İsveç
- ☐ İrlandiya
- ☐ Portuqaliya
- ☐ İspaniya
- ☒ Norveç

197 Avropa İttifaqına potensial namizəd olan ölkələrə aid deyil (2007)

- ☐ Çernoqoriya
- ☒ Latviya
- ☐ Bosniya və Hersoqovina
- ☐ Albaniya
- ☐ Serbiya

198 Avropa İttifaqının təhlükəsizlik sahəsində prioritet istiqamətlərinə aid deyil:

- ☒ Ərzaq təhlükəsizliyi
- ☐ Kibernetik təhlükəsizlik
- ☐ Mütəşəkkil cinayətkarlıq
- ☐ İqlim dəyişikliyi
- ☐ Enerji təhlükəsizliyi

199 Qloballaşmanın ziddiyyətlərinə aid deyil:

- ☐ Mərkəzdənqaçma meyllərinin artması
- ☐ Demoqrafik balans
- ☐ Yoxsulluğun artması
- ☒ Təbii ehtiyatların tükənməsi
- ☐ İEOÖ-də sənayenin ekstensiv inkişafı

200 Təhlükəsiz informasiya cəmiyyəti haqqında Avropa strategiyası nə vaxt qəbul edilib:

- ☐ 2004
- ☒ 2006
- ☐ 2002
- ☐ 2000
- ☐ 2008

201 Avropa Kömür və Polad Paktının ilk qurucularına aiddir:

- ☐ İslandiya
- ☐ ADR
- ☒ Belçika
- ☐ Böyük Britaniya
- ☐ Danimarka

202 AB-nin mübarizə apardığı prioritet istiqamətlərə aid deyil:

- ☐ İrqiçilik
- ☐ Piratlıq və əqli mülkiyyət pozuntuları
- ☐ Terrorçuluq
- ☐ Ölüm cəzası
- ☒ Miqrasiya

203 Avropa Kömür və Polad Paktının ilk qurucularına aid deyil:

- ☒ Danimarka
- ☐ İtaliya
- ☐ Fransa
- ☐ AFR
- ☐ Belçika

204 Avropa Kömür və polad paktı imzalandı:

- ☐ 1052
- ☒ 1951
- ☐ 1949
- ☐ 1950
- ☐ 1955

205 Statistikaya görə dünyada gəlirlərin 65 %-i kimin payına düşür:

- ☐ ABŞ,AB və Çin
- ☐ Cənub-Şərqi Asiya və ABŞ
- ☒ ABŞ,AB və Yaponiya

- ☐ ABŞ və AB
- ☐ Çin və ABŞ

206 Davamlı inkişafın təmin edilməsinin əsas tələbi:

- ☐ Demografik problemin düzgün həll olunması
- ☐ Yeni iş yerlərinin açılması
- ☒ Gəlirlərin ədalətli bölgüsünə nail olmaq
- ☐ Kənd təsərrüfatı resurslarından istifadə
- ☐ Sənayenin inkişafı

207 Davamlı inkişafın təmin olunmasında əsas prioritetlərdən biri deyil:

- ☒ Alternativ enerji mənbələrindən istifadə etmək
- ☐ Gəlirlərin ədalətli bölgüsünə nail olmaq
- ☐ İşçi qüvvəsinin müntəzəm monitorinqinin keçirilməsi
- ☐ İşsizlərin sosial müdafiəsi
- ☐ Səmərəli məşğulluğun təmin edilməsi

208 Cini əmsalı nədir:

- ☐ Ölkənin ÜDM ilə xarici borcları arasında fərq
- ☒ Əhalinin varlı təbəqəsi ilə kasıb təbəqəsinin gəlirləri arasında fərq
- ☐ İnkişaf etmiş ölkələrlə üçüncü dünya ölkələrinin gəlirləri arasında fərq
- ☐ Həyat səviyyəsi ilə həyat keyfiyyəti arasında fərq
- ☐ Ölkədə adambaşına düşən gəlir

209 Neft ixracatçısı olmaqdan neft idxalatçısı olmağa keçdiyinə görə OPEK-dən çıxmış dövlət:

- ☐ Bruneya
- ☐ Venesuela
- ☐ Qətər
- ☐ İran
- ☒ İndoneziya

210 Sözün geniş mənasında cəmiyyət:

- ☒ Müəyyən tarixi dövrdə mövcud olan insan birliyi
- ☐ Bu və ya digər ölkənin vətəndaşları
- ☐ İnsanların maraqlar üzrə birliyi
- ☐ İnsanların milli birliyi
- ☐ İnsanların birlik formalarının məcmusu

211 Böyük dəyənək siyasəti aiddir:

- ☐ V. Vilson]
- ☒ T. Ruzvelt
- ☐ F. D. Ruzvelt
- ☐ U. Makkinli
- ☐ C. Karter

212 4 D prinsipinin elan olunması hansı ABŞ prezidentinə aiddir:

- ☐ H. Trumen
- ☐ V. Vilson
- ☒ F. D. Ruzvelt
- ☐ C. F. Kennedi
- ☐ D. Eyzenhauer

213 ABŞ-ın xarici siyasətinə aid deyil:

- ☐ Daues planı
- ☒ Reyqanomika
- ☐ Monro doktrinası
- ☐ Marşall planı
- ☐ "4 D" prinsipi

214 Xronoloji ardıcılığı tapın: 1. Bretton-Vuds konfransı 2. Vaşinqton konsensusu 3. Daues planı 4. Marşall planı 5. Eyzenhauer doktrinası

- ☐ 1,2,3,4,5
- ☐ 5,3,4,2,1
- ☐ 3,4,1,5,2
- ☐ 2,3,4,1,5
- ☒ 3,1,4,5,2

215 Avropada sosial dövlət i sarsıdan əsas səbəblərdən biri:

- ☐ İqtisadi böhran
- ☒ Miqrantların axını
- ☐ Separatçılığın artması
- ☐ İnteqrasiyanın artması
- ☐ Ənənəvi vətəndaşlığın süqutu

216 Milli dövlətlər qlobal problemlər üçün çox kiçik,kiçik məişət problemləri üçün isə çox böyükdür formulunun müəllifi:

- ☐ Melvil
- ☐ Bauman
- ☐ Robertson
- ☐ Joze Beven
- ☒ Bell

217 Antiqlobalist rolunda çıxış edir:

- ☐ Kanada
- ☒ Rusiya
- ☐ Böyük Britaniya
- ☐ Çin
- ☐ Yaponiya

218 Üç mərkəzdən ibarət dünya sistemi:

- ☐ Aİ,Rusiya,Yaponiya
- ☒ ABŞ,Yaponiya,Aİ
- ☐ ABŞ,Rusiya,Aİ
- ☐ ABŞ,Rusiya,Çin
- ☐ ABŞ,Aİ,Çin

219 Milli dövlətləri yerli polis sahələri səviyyəsinə endirmək asandır fikrinin müəllifi:

- ☐ Şuman
- ☐ Bell
- ☒ Bauman
- ☐ Vallerstayn
- ☐ Robertson

220 Yeni Bretton-Vuds sisteminin yaradılması ideyası məxsusdur:

- ☐ Almaniyanın keçmiş kansleri H.Kol
- ☐ İtaliyanın keçmiş baş naziri S.Berluskoni
- ☒ B.Britaniyanın keçmiş baş naziri T.Bler
- ☐ Almaniya kansleri A.Merkel
- ☐ ABŞ-ın keçmiş dövlət katibi Z.Bzejnski

221 Milli dövlət ideyası öz mənasını itirməmişdir, əksinə qloballaşmışdır fikri kimə məxsusdur:

- ☐ F.Fukiyama
- ☒ Robertson
- ☐ İ.Valllersteyn
- ☐ Z.Bauman
- ☐ C.Soros

222 Alimlərin fikrincə müasir dünyanı idarə edir:

- ☐ Bütün cavablar doğrudur
- ☐ "Qızıl milyard" ölkələri
- ☐ TMK-lar
- ☐ "Qızıl milyard" ölkələri
- ☐ ABŞ
- ☒ Beynəlxalq mondialist-maliyyə oligarxiyası

223 Qloballaşma dövründə milli dövlətlər:

- ☒ Öz suveren hüquqlarını getdikcə itirirlər
- ☐ Heç bir dəyişikliyə məruz qalmırlar
- ☐ Müstəqil xarici siyasət yürütmək imkanı qazanırlar
- ☐ Öz milli təhlükəsizliyini daha yaxşı təmin etmək imkanı qazanırlar
- ☐ Öz milli sərvətlərindən daha yaxşı istifadə etmək imkanı qazanırlar

224 Qloballaşma proseslərindən daha çox mənfəət əldə edir:

- ☐ Üçüncü dünya ölkələri
- ☐ ABŞ
- ☒ İnkişaf etmiş ölkələr
- ☐ İnkişaf etməkdə olan ölkələr
- ☐ Avropa İttifaqı

225 Vaşinqton konsensusuna aid deyil:

- ☐ Ticarətin liberallaşması
- ☒ İqtisadiyyatda dövlət tənzimlənməsinin artması
- ☐ Mülkiyyət hüququnun təmin edilməsi
- ☐ Özəlləşdirmə
- ☐ Birbaşa xarici investisiyalar üçün maneələrin kənarlaşdırılması

226 Vaşinqton konsensusu:

- ☐ 1993
- ☐ 1991
- ☐ 1994
- ☒ 1992
- ☐ 1995

227 Qloballaşmanın mənfi cəhətlərinə aiddir:

- ☒ TMK-ların hakimiyyətinin getdikcə artması
- ☐ Milli münaqişələrin artması

- ☐ Sosializmin iflası
- ☐ Qlobal problemlərin həllinin çətinləşməsi
- ☐ Demokratikləşmənin getdikcə artması

228 1950-ci ildən etibarən dünyada insanların sayı hər dəfə 1 milyard nəfər artır:

- ☐ Hər 5-7 ildə
- ☐ Hər 22-25 ildə
- ☐ Hər 50 ildə
- ☒ Hər 12-14 ildə
- ☐ Hər 30 ildə

229 .S.Hantinqton dünyada neçə sivilizasiya mərkəzi müəyyənləşdirir:

- ☐ 7
- ☐ 6
- ☐ 5
- ☐ 9
- ☒ 8

230 Məşhur maliyyəçi C.Soros hesab edir ki,bu gün açıq cəmiyyətin düşməni:

- ☐ Dini ekstremizmdir
- ☒ Nəzarətsiz kapitalizmdir
- ☐ Sosializmdir
- ☐ Terrorizmdir
- ☐ Etnik separatçılıqdır

231 Gəlmələr qarşısında öz milli məniyyətini itirmə qorxusuna qarşı radikal reaksiya

- ☐ Paranoyya
- ☒ Ksenofobiya
- ☐ Klaustrofobiya
- ☐ Qalisünasiya
- ☐ Kleptomaniya

232 Hansı TMK zavodlardan birində keçirilən tətili yatırmaq məqsədilə quldur dəstəsindən istifadə etməkdə günahlandırılır:

- ☐ Makdonalds
- ☐ Mikrosoft
- ☐ General motors
- ☐ BP
- ☒ Koka-Kola

233 S.Hantinqtona görə Qərbi üçün ən böyük təhlükə:

- ☐ Afrika ölkələri
- ☐ Rusiya-İslam bloku
- ☐ Rusiya-Çin bloku
- ☐ Türk Birliyinin yaranması
- ☒ Konfutsi-İslam bloku

234 S.Hantinqtonun fikrincə müharibələr daha çox baş verir:

- ☒ Müxtəlif sivilizasiyaların təmas xəttində
- ☐ İnkişaf etmiş Şimalla yoxsul Cənub arasında
- ☐ düzgün cavab yoxdur
- ☐ İnkişaf etmiş ölkələrlə üçüncü dünya ölkələri arasında

- ☐ Keçmiş sosialist ölkələrində

235 Qloballaşan dünyanın beynəlxalq münasibətlərinin yeni xarakteristikasına aid deyil

- ☐ Dövlətlərin daxili və xarici siyasəti arasında sərhədlərin itməsi
☒ Milli münaqişələrin həllində BMT-nin rolunun artması
☐ Qeyri-dövlət strukturlarının milli dövlətləri beynəlxalq münasibətlərdə əsas mövqelərdən sıxışdırıb çıxarması
☐ Siyasətin iqtisadiləşməsi
☐ Qeyri-dövlət strukturlarının iqtisadi potensialının artması

236 Qloballaşmanın ziddiyyətlərinə aid deyil:

- ☐ Dünyanın eyni zamanda birləşməsi və bölünməsi
☐ İnteqrasiya və mərkəzdənqayma meyillərinin artması
☒ Milli münaqişələrin artması
☐ Dünyanın təşkilatlanması və xaotikləşməsi
☐ Ölkələrin inkişafında qeyri-bərabərliyin artması

237 1998-ci il 18 iyunda antiqlobalistlərin dünyanın 40-dan çox şəhərində keçirdiyi hərəkət adlanırdı:

- ☐ Planet yürüşü
☐ Şirkətləri təqib edək
☐ Xalq sosializmi
☒ Ümumdünya karnavalı
☐ Antidavos forumu

238 Antiqlobalist fransız fermeri Joze Boven nə ilə məşhurlaşmışdı:

- ☐ Davos forumunun binasına daxil olaraq gözyaşardıcı qaz tətbiq etmişdi
☐ Bill Qeytsin və B.Klintonun kredit kartlarının nömrələrini leqallaşdırmışdı
☒ Öz şəxsi traktoru ilə "Makdonalds"ları dağıtmışdı
☐ Davos forumu zamanı təyyarəni qaçıraraq forumun binasına çırpmağa cəhd etmişdi
☐ "Böyük səkkizlik" liderlərinə "Sibir qarayarası" mikrobları olan məktublar göndərmişdi

239 Hansı antiqlobalist təşkilat bütün ölkələr üçün əməl və ödəniş standartlarını zorakı yolla dəyişməyi və beynəlxalq korporativ hakimiyyəti Xalq sosializmi ilə əvəz edərək devirməyi tələb edir:

- ☒ Maoist Internasional
☐ Redskins
☐ Ya Basta
☐ Antikapitalist bloku
☐ İnsanların qlobal fəaliyyəti

240 Antiqlobalistlərin minimum proqramına aid deyil:

- ☐ Maliyyə möhtəkilərinin üzərinə vergi qoyulması və onların nəzarətə götürülməsi
☐ Qərbə alternativ olan sivilizasiyanın ləğv olunmasından imtina edilməsi
☐ BVF və DB-nin bütün iştirakçı ölkələrə eyni dərəcədə hesabat verməli olan regional banklar sistemi ilə əvəz olunması
☒ Asılı iqtisadiyyatlı ölkələrdə inqilabi hərəkətlərin müdafiəsi
☐ Keçmiş sosialist ölkələrinin borclarının ləğv edilməsi

241 Antiqlobalistlərin yaratdığı təşkilat:

- ☒ Antidavos
☐ AntiBrüssel
☐ Antixrist
☐ Antiamerika
☐ Antikommunist

242 ABŞ-dakı antiqlobalist hərəkatlara aid deyil:

- ☐ Radikal ekoloqlar
- ☐ Xaktivist
- ☒ Ya Basta
- ☐ Antikapitalist blok
- ☐ Maoist Internasional

243 2000-ci il 1 may tarixə düşüb:

- ☐ Maaliyyə böhranının başlanması günü
- ☐ Terrorizmə qarşı mübarizə günü
- ☐ Beynəlxalq integrasiya günü
- ☒ Kapitalizmə qarşı mübarizə günü
- ☐ Zəhmətkeşlərin həmrəyliyi günü

244 YUNEP hansı sahədə fəaliyyət göstərən təşkilatdır:

- ☐ Qaçqınlara yardım
- ☐ İqtisadi integrasiya
- ☐ Əhəlinin sosial vəziyyətinin yüksəldilməsi
- ☒ Ətraf mühitin qorunması
- ☐ Silahların məhdudlaşdırılması

245 Ümumdünya Ticarət Təşkilatının 1999-cu il 30 noyabr sammitinin baş tutmamasının səbəbi:

- ☐ Dövlətlərin boykotu
- ☐ Təbii fəlakət
- ☒ Antiqlobalistlərin mitinqləri
- ☐ İqtisadi böhran
- ☐ Sui-qəsd

246 Antiqlobalizm ilk dəfə başlamışdır:

- ☐ 1991
- ☒ 1994
- ☐ 1995
- ☐ 1989
- ☐ 2001

247 Vyana konqresindən sonra

- ☐ Sivilizasiyaların toqquşması, ölkələrin qeyri-bərabər inkişafının artması, milli münaqişələrin azalması
- ☒ SSRİ-nin dağılması, lider ölkələrin postsənaye dövrünə keçməsi, dünya iqtisadiyyatının regionallaşması
- ☐ Beynəlxalq terrorizmin güclənməsi, sosializmin iflası, TMK-ların hakimiyyətinin artması
- ☐ Dünya iqtisadiyyatının regionallaşması, lider ölkələrin postsənaye dövrünə keçməsi, milli münaqişələrin artması
- ☐ Elmi Texniki Tərəqqinin yüksəlişi, BMT-nin rolunun artması, dünya iqtisadiyyatının regionallaşması

248 Qloballaşmaya aid deyil:

- ☐ Birqütblü dünyanın yaranması
- ☒ BMT-nin rolunun artması
- ☐ TMK-ların mövqeyinin güclənməsi
- ☐ QHT-lərin beynəlxalq münasibətlərdə rolunun artması
- ☐ Demokratikləşmənin getdikcə artması

249 Tədqiqatçıların fikrincə qloballaşma şəraitində yalnız o ölkələr möhkəmlənə bilər ki

- ☐ Yeni texnologiyalara və zəngin resurslara malik olsun

- ☐ Əlverişli geosiyasi vəziyyətə və ucuz işçi qüvvəsinə malik olsun
- ☐ Yeni texnologiyaları və insan ehtiyatı olsun
- ☒ Yeni texnologiyaları və ucuz, lakin çevik işçi qüvvəsi olsun
- ☐ Əlverişli coğrafi şəraiti və yeni texnologiyaları olsun

250 Qloballaşmanın ziddiyyətlərinə aid deyil:

- ☐ Ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlər arasındakı ziddiyyət
- ☒ Siyasətin iqtisadiləşməsi
- ☐ Ölkələrin qeyri-bərabər inkişafı
- ☐ Qloballaşma ilə xalqların, sosial icmaların öz müqəddəratını həll etməyə cəhdləri arasındakı ziddiyyət
- ☐ Dövlətlər daxilindəki vətəndaş qayda-qanunu ilə beynəlxalq münasibətlərdə hakim olan vəziyyət arasındakı ziddiyyət

251 Hansı nəzəriyyəçinin fikrincə kapitalizm öz daxilindəki təzadlar nəticəsində süquta məhkumdur:

- ☐ U.Lippman
- ☒ İ.Vallersteyn
- ☐ F.Fukuyama
- ☐ C.Soros
- ☐ Z.Bauman

252 Z.Baumanın fikrincə informasiyanın və kapitalın real hakimiyyəti kimin əlində olacaq:

- ☒ Kiberdünyanın
- ☐ TMK-ların
- ☐ ABŞ-ın
- ☐ İnkişaf etmiş ölkələrin
- ☐ Nüvə dövlətlərinin

253 Hansı xadim bu gün açıq cəmiyyət üçün kapitalizmi ən böyük təhlükə hesab edir:

- ☒ C.Soros
- ☐ Bauman
- ☐ Bell
- ☐ İ.Vallersteyn
- ☐ Z.Bauman

254 Müasir qloballaşmanı səciyyələndirən cəhətlərə aid deyil:

- ☒ Milli dövlətlərin müstəqil xarici siyasət yürütməsi
- ☐ "Soyuq müharibə"dən sonra başlanmış tarixi mərhələ
- ☐ Maliyyə bazarlarının kortəbii yönəltməsi ilə dünya iqtisadiyyatının transformasiyası
- ☐ İqtisadi, siyasi, mədəni əlaqələrin transmilliləşməsi
- ☐ Amerika dəyərlər sisteminin yayılması

255 Qiymət qayçısı nədir:

- ☐ Heç bir cavab doğru deyil
- ☒ Xammalla hazır məhsulun qiyməti arasında artan fərq
- ☐ ÜDM-la TMK-ların gəlirləri arasında artan fərq
- ☐ bütün cavablar doğrudur
- ☐ Şəhər və kənd əhalisinin gəlirləri arasında artan fərq

256 BMT-nin yaranmasına təsir etməmişdir

- ☐ "Millətlər Bəyannaməsi"
- ☐ "Atlantika xartiyası"
- ☐ Kırım konfransı
- ☒ Tehran konfransı

☐ Dumbarton-Oks konfransı

257 Təmin olunması yalnız birgə səylər və fəaliyyət sayəsində mümkün olan tələblər və maraqlar əsasında formalaşan insan birliyi:

- ☐ Cəmiyyət
- ☐ Konqlomerat
- ☐ Növbə
- ☒ Təşkilat
- ☐ Sistem

258 QİYŞ yarandı:

- ☒ 1949
- ☐ 1955
- ☐ 1948
- ☐ 1950
- ☐ 1947

259 Şirkətləri təqib edək şüarı hansı hərəkata aiddir:

- ☒ İnsanların qlobal fəaliyyəti
- ☐ Antikapitalist blok
- ☐ Redskins
- ☐ Ya Basta
- ☐ Radikal ekoloqlar

260 İrqiçilikdən uzaq olan və sinfi ədaləti bərpa etməyə məcbur etməyə çalışan təşkilat:

- ☐ İnsanların qlobal fəaliyyəti
- ☐ Maoist Internasional
- ☐ Şans-2000
- ☐ Qara blok
- ☒ Redskins

261 Sıralarında yazıçı Syuzan Corc,Nobel mükafatçısı Tobin,sponsorlarından biri məşhur filantrop C. Soros olan antiqlobalist təşkilat:

- ☐ Radikal ekoloqlar
- ☐ Antidavos
- ☒ Attak
- ☐ Ya Basta
- ☐ Antikapitalist blok

262 1998-ci ildə Bloklara qoşulmamaq hərəkatına böyük zərbə oldu:

- ☐ Yuqoslaviyanın parçalanması
- ☒ Hindistan və Pakistanın nüvə silahının sınağını keçirməsi
- ☐ Əfqanıstanda Taliban rejiminin hakimiyyətə gəlməsi
- ☐ Hindistanla Pakistan arasında münaqişənin kəskinləşməsi
- ☐ Banqladeşin Pakistandan ayrılması

263 Nə Qərb,nə Şərq prinsipini elan etdi:

- ☐ M. Qəddafi
- ☐ C. Naser
- ☐ İ. Tito
- ☒ M. Qandi
- ☐ Y. Ərəfat

264 Bloklara qoşulmamaq hərəkatı yarandı:

- ☐ XX əsrin 70-ci illərində
- ☐ "Soyuq müharibə"dən sonra
- ☒ XX əsrin 50-ci illərində
- ☐ XX əsrin 60-cı illərində
- ☐ I dünya müharibəsindən sonra

265 Bandunq konfransı hansı ölkələrin toplantısı idi:

- ☐ Cənub-Şərqi Asiya ölkələrinin
- ☐ Keçmiş müstəmləkələrin
- ☐ Sosialist ölkələrinin
- ☐ Kapitalist ölkələrinin
- ☒ Bitərəf ölkələrin

266 Antiqlobalist Markos kimləri ölümə məhkum edirdi:

- ☐ Hamısını
- ☐ İnkişaf etmiş ölkə rəhbərlərini
- ☐ Siyasi partiyaları
- ☐ DB və BVF rəhbərlərini
- ☒ TMK-ları

267 Antiqlobalistlərin minimum proqramına aiddir:

- ☐ İnkişaf etmiş ölkələrdə terror aktları keçirmək
- ☒ Maliyyə möhtəkirlərinin üzərinə vergi qoymaq
- ☐ Dünya sosialist sistemi qurmaq
- ☐ Kapitalizmi xilas etmək
- ☐ DB və BVF-nun üzərinə vergi qoymaq

268 Antiqlobalistlərin minimum proqramına aid deyil:

- ☐ Asılı iqtisadiyyatlı ölkələrdə əmək haqlarının artırılması
- ☐ Kommunist ölkələrinin borclarının ləğv olunması
- ☐ İnkişaf etməkdə olan ölkələrin borclarının ləğv olunması
- ☒ Demografik vəziyyəti nəzarətə götürmək
- ☐ ÜVF və DB-nın əvəzinə bütün iştirakçı dövlətlərə eyni dərəcədə hesabat verməli olan bank sisteminin yaradılması

269 Antiqlobalistlərin müxtəlif ölkələrdə ilk əlaqələndirilmiş hərəkatları başladı:

- ☐ 1994
- ☐ 1999
- ☒ 1998
- ☐ 1996
- ☐ 2000

270 Antidavos forumu harda yarandı:

- ☐ Çili
- ☐ Kuba
- ☐ Meksika
- ☐ Argentina
- ☒ Braziliya

271 Qloballaşma əleyhinə Ümumdünya karnavalı neçənci ildə keçirildi:

- ☐ 2000

- ☒ 1998
- ☐ 1999
- ☐ 1996
- ☐ 1997

272 Neçənci ildə Ümumdünya Ticarət Təşkilatının sammiti antiqlobalistlərin nümayişlərinə görə baş tutmadı:

- ☐ 1995
- ☐ 2000
- ☒ 1999
- ☐ 1998
- ☐ 2002

273 Antiqlobalist yürüşdə iştirak edənlərə aid deyil:

- ☐ Markos
- ☒ Madlen Olbrayt
- ☐ Xanım Mitteran
- ☐ Oliver Stoun
- ☐ Xose Samaranqo

274 Qlobal sivilizasiyanın yaranması ilə əlaqədar olaraq qeyd olunan ənənələrə aid deyil:

- ☐ Mədəni polyarlaşma
- ☐ Mədəni hibridləşmə
- ☒ Mədəni dünyəviləşmə
- ☐ Mədəni təcrid olunma
- ☐ Mədəni assimilyasiya

275 Fraqmentləşmə terminini tətbiq etmişdir:

- ☒ Rozenau
- ☐ Levit
- ☐ Trenin
- ☐ Çeşkov
- ☐ Nay

276 Qlokallaşma bildirir:

- ☐ Mərkəz və periferiyaların əlaqəsini
- ☒ Lokal strukturların modernləşdirilməsi və qlobal mədəniyyətin uğurlarının hibridləşmə əsasında həyata keçirilməsi
- ☐ Mədəni təcrid siyasəti
- ☐ İnteqrasiya və fraqmentləşdirmə proseslərinin qarşılıqlı əlaqəsi
- ☐ Həm azlıqların, həm çoxluğun maraqları nəzərə alınır

277 I dünya müharibəsi ərəfəsində əsl xristian mərkəzi olan Üçüncü Roma imperiyası yaratmaq kimi dini-siyasi ambisiyası olan dövlət:

- ☐ Avstriya-Macaristan
- ☐ İtaliya
- ☐ Fransa
- ☒ Rusiya
- ☐ Almaniya

278 Xalqlar həbsxanası adlanırdı:

- ☐ SSRİ
- ☒ Rusiya

- ☐ Osmanlı imperiyası
- ☐ Avstriya-Macaristan
- ☐ Böyük Britaniya

279 Parçala və hökm sür prinsipi ilk dəfə tətbiq olunub:

- ☐ SSRİ-də
- ☒ Roma imperiyasında
- ☐ Bizansda
- ☐ Britaniya imperiyasında
- ☐ Rusiyada

280 Milli dövlət anlayışını elmi dövriyyəyə gətirmişdir:

- ☐ Gerder
- ☒ L. Düqi
- ☐ Kimliki
- ☐ Veber
- ☐ Toynbi

281 Milli dövlət :

- ☒ Beynəlxalq münasibətlərdə müstəqil çıxış edən homogen və sosial mədəni qrup
- ☐ BMT-nin tam rəsmi üzvü olan dövlət
- ☐ Yalnız bir millətdən təşkil olunan dövlət
- ☐ Milli maraqlarını təmin edə bilən dövlət
- ☐ De-yure tanınan dövlət

282 Toynbiyə görə diaspora:

- ☐ Yaşadığı ölkədə aşağı təbəqə kimi qalacaq
- ☐ Öz tarixi vətəninə qayıdacaq
- ☒ Yerli çoxluğu idarə edən yad hakim azlığa çevriləcək
- ☐ Yerli əhali ilə qaynayıb-qarışmadan ayrı hissə kimi qalacaq
- ☐ Yerlilər tərəfindən məhv olunacaq

283 Millətlə dövləti birləşdirən əsas cəhət:

- ☐ Vahid iqtisadiyyat
- ☐ Vahid din
- ☒ Ərazi
- ☐ Vahid dil
- ☐ Vahid mədəniyyət

284 ABŞ-ın İraqa müdaxiləsi baş verdi:

- ☒ 2003
- ☐ 2005
- ☐ 2001
- ☐ 2002
- ☐ 2004

285 ABŞ-ın geopolitik mövqeyi konkretləşir:

- ☐ Marşall planı ilə
- ☐ Eyzenhauer doktrinası ilə
- ☐ Trumen doktrinası ilə
- ☐ Vilsonun "14 maddəsi" ilə
- ☒ Monro doktrinası ilə

286 II Dünya müharibəsindən sonra ABŞ-ın zərər çıkmış Avropa ölkələrinə yardım planı:

- ☒ Marşall planı
- ☐ Trumen doktrinası
- ☐ Monro doktrinası
- ☐ General planı
- ☐ Eyzenhauer doktrinası

287 Amerika amerikalılar üçün prinsipi hansı doktrinada təsbit olundu:

- ☐ Marşall
- ☒ Monro
- ☐ Trumen
- ☐ Eyzenhauer
- ☐ Reyqanomika

288 I Dünya müharibəsi ərəfəsində əsl xristian mərkəzi olan III Roma imperiyası yaratmaq kimi dini-siyasi ambisiyası olan ölkə:

- ☐ Fransa
- ☒ Rusiya
- ☐ İtaliya
- ☐ İspaniya
- ☐ Almaniya

289 Faşizmə qarşı vuruşan ölkələrə ABŞ konqresinin yardımını adlanırdı:

- ☐ Yung
- ☐ Marşall
- ☒ Lend-liz
- ☐ Trumen
- ☐ Daues

290 Sovet ordusu əfqanıstandan çıxarıldı:

- ☐ 1991
- ☐ 1979
- ☐ 1988
- ☐ 1987
- ☒ 1989

291 SSRİ-nin əfqanıstana müdaxiləsinin nəticələrinə aid deyil:

- ☒ Nüvə müharibəsi təhlükəsinin yaranması
- ☐ ABŞ konqresinin SSM-2 müqaviləsini ratifikasiya etməkdən imtina etməsi
- ☐ Moskva olimpiadasının boykot edilməsi
- ☐ Beynəlxalq gərginliyin artması
- ☐ SSRİ-nin beynəlxalq aləmdə nüfuzunun sarsılması

292 Avropanın müasir b/x münasibətlərdə mövqeyinə aid deyil:

- ☐ Beynəlxalq təşkilatların sıxlığı
- ☒ Demokratiyanın vətəni olması
- ☐ Avropada sınaqdan keçmiş mexanizmlərin bütün dünyaya yayılması
- ☐ Müasir b/x münasibətlərin vətəni olması
- ☐ Subyektlərərsə əlaqələrin bütün mümkün yollarının mənimsənilməsi

293 1958-ci ildə Birləşmiş ərəb Respublikasını yaratdılar:

- ☐ Misir və Tunis
- ☐ Misir və Əlcəzair
- ☐ Yəmən və Oman
- ☒ Suriya və Misir
- ☐ Suriya və İordaniya

294 Qərbi Avropa imperialistlərinin maliyyələşdirdiyi antiqlobalist təşkilat:

- ☐ İnsanların global fəaliyyəti
- ☐ "Reclaim the street"
- ☐ Xaktivist
- ☐ Antikapitalist blok
- ☒ Attak

295 Hərbi-siyasi təşkilatlara aid deyil:

- ☒ ASEAN
- ☐ SEATO
- ☐ NATO
- ☐ Varşava Müqaviləsi Təşkilatı
- ☐ SENTO

296 Amerika xalqı dünyanı idarə etmək zərurəti qarşısında qalmışdır bəyanatı kimə məxsusdur:

- ☐ V. Vilson
- ☐ T. Ruzvelt
- ☐ R. Reyqan
- ☒ H. Trumen
- ☐ C. Buş

297 Neçənci ildə Yaponiya minik avtomobilləri istehsalında dünyada birinci yerə çıxdı:

- ☐ 1991
- ☐ 1968
- ☐ 1978
- ☐ 1971
- ☒ 1981

298 Yaponiya iqtisadiyyatının sürətli inkişafına səbəb olan əsas amillərə aid deyil:

- ☐ Əmək məhsuldarlığının yüksək artımı
- ☐ Rejimin liberallaşdırılması
- ☐ İdarəetmənin səmərəli təşkili
- ☐ ABŞ-dan iri həcmdə kredit alınması
- ☒ Təbii resurslardan səmərəli istifadə

299 Prezident Şarl de Qollun xarici siyasətinə aid deyildi:

- ☒ NATO üzvlüyündən çıxmaq
- ☐ "Böyük Fransa"nı bərpa etmək
- ☐ SSRİ ilə münasibətləri yaxşılaşdırmaq
- ☐ ABŞ-ın Avropada təsirini zəiflətmək
- ☐ ABŞ-ın Vyetnama müdaxiləsinə etiraz

300 Aİ-nin fəaliyyətinə aid deyil:

- ☐ İstifadəçi dövlətlərə milli siyasət və idarəçilik üçün bir çox sahələrdə milli suverenlik güzəştləri verilməsi
- ☐ İEOÖ üçün ərzaq və mal təminatına görə dünyanın ən əlverişli bazarı olması
- ☐ Ən böyük yardım donoru olması

- ☒ Regional münaqişələrin həllində ən səmərəli mexanizmlərdən istifadə etməsi
- ☐ Əfqanıstanda sülh və sabitliyin bərpasına kömək etməsi

301 Aİ-na daxil olma ardıcılığına görə ölkələr: 1.İtaliya 2.İrlandiya 3.Finlandiya 4.Yunanıstan 5.Rumıniya 6.Malta

- ☐ 2,4,5,6,1,3
- ☐ 6,4,3,5,2,1
- ☒ 1,2,4,3,6,5
- ☐ 2,1,4,3,6,5
- ☐ 1,4,6,2,3,5

302 Aİ-na namizəd ölkələrə aiddir(2007) :

- ☐ Estoniya
- ☒ Xorvatiya
- ☐ Bolqarıstan
- ☐ Sloveniya
- ☐ Slovakiya

303 3 D siyasəti ehtiva edirdi:

- ☐ Demarkasiya,demokratikləşmə,devalvasiya
- ☒ Demilitarizasiya,denasifikasiya,demokratikləşmə
- ☐ Demokratikləşmə,denasifikasiya,dezinteqrasiya
- ☐ Dezinteqrasiya,demokratikləşmə,demilitarizasiya
- ☐ Demokratikləşmə,devalvasiya,demilitarizasiya

304 Qərb dövlətlərinin II d.m.-dən sonra iqtisadi cəhətdən Almaniyanı zəiflətmək siyasətindən imtina etməsinin səbəbi:

- ☐ Almaniyanın Aİ-na daxil olması
- ☐ Almaniyanın iki dövlətə parçalanm
- ☒ Sovet təhlükəsinin güclənməsi
- ☐ Almaniyanın iqtisadiyyatının iflası
- ☐ Aİ-nın yaranması

305 XX əsrin 50-ci illərində B.Britaniyanın b/x aləmdə nüfuzunun aşağı düşməsinin səbəbi:

- ☐ Mühafizəkarların yenidən hakimiyyətə qayıtması
- ☐ Müstəmləkələrinin müstəqillik qazanması
- ☐ NATO qüvvələri tərkibində Koreya müharibəsində iştirakı
- ☐ Aİ-na üzvlüyünün ləngiməsi
- ☒ Misir tərəfindən milliləşdirilən Süveyş kanalını zorla geri qaytarmaq cəhdinin uğursuzluğu

306 Uyğun variantı seçin:

- ☒ L.Conson- “Böyük cəmiyyət”
- ☐ R.Nikson- “Ədalətli xətt”
- ☐ T.Ruzvelt- “Yeni xətt”
- ☐ B.Klinton- “Yeni üfüqlər”
- ☐ C.Kennedi- “Üçüncü yol”

307 ədalətli xətt hansı ABŞ prezidentinin daxili siyasətinə aiddir:

- ☒ H.Trumen
- ☐ L.Conson
- ☐ R.Nikson
- ☐ B.Klinton

☐ C.Karter

308 Üçüncü yol siyasəti aiddir:

- ☒ B. Klinton
- ☐ T. Ruzvelt
- ☐ H. Trumen
- ☐ R. Nikson
- ☐ C. Kennedi

309 Böyük cəmiyyət siyasəti aiddir

- ☐ H. Trumen
- ☐ C. Kennedi
- ☐ C. Buş(oğul)
- ☒ L. Conson
- ☐ R. Nikson

310 Reyqanomika ya aid deyil:

- ☐ İqtisadi böhran dayandırıldı
- ☐ Tətil hərəkətinin qarşısı alındı
- ☐ İqtisadiyyatın inkişaf tempi sürətləndi
- ☒ Sosial sahədə xərclər artırıldı
- ☐ İnflyasiyanın səviyyəsi azaldı

311 Hansı prezidentin idarəçiliyi dövründə ABŞ-da firavanlıq dövləti yarandı:

- ☐ U. Makkinli
- ☐ D. Eyzenhauer
- ☐ C. Karter
- ☒ H. Trumen
- ☐ B. Klinton

312 ABŞ-ın kosmik tədqiqatlarda aparıcı mövqeyə çıxarmaq üçün qəbul edilən proqram:

- ☐ "Saman yolu"
- ☒ "Apollon"
- ☐ "Yeni üfüqlər"
- ☐ "Üçüncü yol"
- ☐) "Çellencer"

313 ABŞ-da Taft-Hartli qanunu nəzərdə tuturdu:

- ☐ Tətil hüququ qadağan olundu
- ☒ Həmkarlar ittifaqlarının fəaliyyəti məhdudlaşdırıldı
- ☐ İşsizliyə görə müavinət verilməsi dayandırıldı
- ☐ Dövlətin iqtisadiyyata müdaxiləsi məhdudlaşdırıldı
- ☐ Ölkədə kommunistlərə qarşı repressiyalar rəsmiləşdi

314 Markosun antiqlobalist qiyamı başladı:

- ☒ NAFTA-nın yaradılmasına qarşı
- ☐ NATO-nun yaradılmasına qarşı
- ☐ Hindu rezervasiyalarının yaradılmasına qarşı
- ☐ Davos forumunun yaradılmasına qarşı
- ☐ ÜTT-nin yaradılmasına qarşı

315 Vətəndaşlara yardım məqsədilə Tobin vergisi hərəkəti hansı təşkilatın adıdır:

- ☐ Ya Basta
- ☐ Şans-2000
- ☐ Sapata
- ☒ Attak
- ☐ Xaktivist

316 Uyğun olmayan variantı tapın:

- ☐ "Ya basta"-“Sərhədləri ləğv edirik”
- ☐ "Ya Basta"- “Artəq yetər”
- ☐ Maoist İnternasional-“Xalq sosializmi”
- ☐ Antidavos-”Başqa dünya mümkündür”
- ☒ "Attak"- “Kapitalizmi məhv edək”

317 Antiqlobalist Markosun fikrincə III dünya müharibəsi başa çatdı:

- ☐ Sosialist sisteminin yaranması ilə
- ☐ ABŞ-da 11 sentyabr hadisəsi ilə
- ☐ Müstəmləkə sisteminin dağılması ilə
- ☒ Sosializmin məhv olması ilə
- ☐ ABŞ-ın İraqı ələ keçirməsi ilə

318 Vətəndaş təşəbbüslərinin və ictimai hərəkətin geniş qeyri-formal və desentralizasiya edilmiş ittifaqı Qlobal xalq hərəkəti yaradıldı:

- ☐ 1996
- ☐ 2000
- ☐ 2002
- ☐ 1999
- ☒ 1998

319 Maoist İnternasional ın məqsədi:

- ☐ Birja möhtəkiqləri üzərinə vergilər qoyulması
- ☐ Bütün sərhədləri ləğv etmək
- ☐ Kommunist ölkələrinin borclarını ləğv etmək
- ☐ Bazar əleyhinə inqilab
- ☒ B/x korporativ hakimiyyəti “xalq sosializmi” ilə əvəz etmək

320 Antiqlobalistlərin hansı TMK-ya qarşı mübarizəsi daha uğurlu olmuşdur:

- ☐ Makdonalds
- ☒ "Nike"
- ☐ "Koka-Kola"
- ☐ General Motors
- ☐ BP

321 Üçüncü dünyanın bütün borclarını ləğv etməyə və birja möhtəkiqlərini bütün dünyada həyat səviyyəsini bərabərləşdirməyə imkan yaradan vergilər tətbiq etməyi tələb edən hərəkət:

- ☐ Maoist internasional
- ☐ Antidavos
- ☐ Ya Basta
- ☐ Antikapitalist blok
- ☒ Attak

322 Radikal ekoloqların fikrincə ekoloji qəzanı yalnız hansı yolla aradan qaldırmaq olar:

- ☒ Bazar əleyhinə inqilabla

- ☐ Kimya sənayesini ləğv etməklə
- ☐ Alternativ enerji mənbələrinə əsaslanan istehsala keçməklə
- ☐ Kapitalistləri məhv etməklə
- ☐ Ekoloji problemləri həll etməklə

323 Antiqlobalist birliklərdən birinin Qara blok adlandırılmasının səbəbi:

- ☐ Qaradərili insanlardan ibarət olduğu üçün
- ☐ Ektremist üsullardan istifadə etdikləri üçün
- ☒ Tərkibində anarxistlər çox olduğu üçün
- ☐ Qara maska geydikləri üçün
- ☐ Afrikalı təmsil etdiyi üçün

324 Hansı antiqlobalist birliyi Qara blok adlandırırlar:

- ☐ Xaktivistlər
- ☐ Redskins
- ☐ Radikal ekoloqlar
- ☒ Antikapitalist blok
- ☐ Maoist İnternasional

325 Antiqlobalist hərəkatlara aid deyil:

- ☒ Satanistlər
- ☐ Redskinslər
- ☐ Radikal ekoloqlar
- ☐ Sapatistlər
- ☐ Xaktivistlər

326 Antiqlobalistlərin fəaliyyətində xronoloji ardıcılığı tapın: 1. Çiapas ştatında hindu qiyamı 2. Ümumdünya karnavalı 3. Kapitalizmə qarşı ümumdünya mübarizə günü 4. Genuya nümayişi 5. Sietldə ÜTT-nin sammitinin boykotu

- ☐ 1,5,2,3,4
- ☐ 1,3,4,2,5
- ☒ 1,2,5,3,4
- ☐ 5,4,3,2,1
- ☐ 2,3,5,4,1

327 Qeyri-hökumət təşkilatıdır:

- ☒ Hamısı
- ☐ Beynəlxalq Əmək Federasiyası
- ☐ Beynəlxalq Olimpiya Komitəsi
- ☐ Qrinpis
- ☐ Paquos hərəkatı

328 XIX əsrdə yaranmış təşkilatdır:

- ☐ Hamısı
- ☐ Beynəlxalq Olimpiya Komitəsi
- ☒ Beynəlxalq Qırmızı Xaç və Aypara Cəmiyyəti
- ☐ Beynəlxalq Əmək Federasiyası
- ☐ Sərhədsiz Həkimlər

329 1995-ci ildə yarandı:

- ☐ Beynəlxalq Əmək Federasiyası
- ☒ Ümumdünya Ticarət Təşkilatı

- ☐ NAFTA
- ☐ MAQATE
- ☐ Beynəlxalq Olimpiya Komitəsi

330 1945-i ildə yaranmayıb:

- ☒ "Kömür və Polad Paktı"
- ☐ Ərəb dövlətləri liqası
- ☐ Dünya Bankı
- ☐ BMT
- ☐ Beynəlxalq Məhkəmə

331 Xronoloji ardıcılığı tapın: 1. İslam Konfransı Təşkilatı 2. ərəb dövlətləri Liqası 3. NATO 4. Kömür və Polad Paktı

- ☐ 3,2,4,1
- ☐ 1,4,2,3
- ☐ 2,4,3,1
- ☐ 1,2,3,4
- ☒ 2,3,4,1

332 1949-cu ildə yaradıldı:

- ☐ NATO və Varşava Müqaviləsi Təşkilatı
- ☐ "Kömür və Polad Paktı" və NATO
- ☒ NATO və Avropa Şurası
- ☐ NATO və Avropa İttifaqı
- ☐ Ərəb dövlətləri Liqası və NATO

333 Hansı ölkə İEOÖ-lərə aid deyil:

- ☐ Çili
- ☐ Meksika
- ☐ Argentina
- ☐ Braziliya
- ☒ Kanada

334 Asiya pələngləri adlandırılan ölkələrə aid deyil:

- ☐ Sinqapur
- ☐ Cənubi Koreya
- ☒ Kamboca
- ☐ Tailand
- ☐ İndoneziya

335 Hindistanın daxili və xarici siyasətinin əsas prinsiplərini təşkil edən xətt adlanırdı:

- ☐ Heç bir cavab doğru deyil
- ☐ Dinc yanaşı yaşama prinsipi
- ☐ "Qandi xətti"
- ☒ "Nehru xətti"
- ☐ "Nə Şərq,nə Qərb"

336 Böyük Britaniya icarəyə götürdüyü hansı ərazini Çinə qaytardı:

- ☐ Tailand
- ☐ Tibet
- ☒ Honkonq
- ☐ Tayvan

☐ Ussuri

337 Çində yeni iqtisadi islahatlara keçid başladı:

- ☒ 1978
- ☐ 1945
- ☐ 1971
- ☐ 1969
- ☐ 1991

338 Neçənci ildə sosializm quruculuğunun Çin modeli konsepsiyası təsdiq edildi:

- ☐ 1976
- ☐ 1991
- ☐ 1993
- ☒ 1992
- ☐ 1994

339 Turqut Özalın Yürkiyəni iqtisadi böhrandan çıxarmaq üçün həyata keçirdiyi tədbirlərə aid deyil:

- ☒ Kəndlilərin ödədiyi ərzaq vergisini ləğv etmək
- ☐ Orta təbəqənin əlavə gəlirini çoxaltmaq
- ☐ Orta təbəqənin milli gəlirdən aldığı payı artırmaq
- ☐ İnflyasiyanı cilovlamaq
- ☐ Orta təbəqənin sosial sığortasını gücləndirmək

340 Açıq qapı və liberallaşdırma siyasətini elan etmiş Misir Prezidenti:

- ☒ Ə. Sadat
- ☐ H. Mübarək
- ☐ C. Naser
- ☐ Farux
- ☐ Veysəl

341 Türkiyədə respublika dövründə ilk dəfə olaraq ölkənin qapıları xarici kapital üçün açıq elan olundu:

- ☐ 1949
- ☐ 1946
- ☒ 1945
- ☐ 1947
- ☐ 1948

342 ABŞ-la Türkiyə arasında Marşall planı əsasında bağlanan sazişin nəticələrinə aid deyil:

- ☒ Ölkəyə ilk xarici kapital axınının başlanğıcı qoyuldu
- ☐ Ölkədə iqtisadiyyatın liberallaşmasına təkan verildi
- ☐ ABŞ kapitalının ölkəyə axını daha geniş miqyas aldı
- ☐ Türkiyə ABŞ-ın təsiri altına düşdü
- ☐ Ölkədə iqtisadiyyatın liberallaşmasına təkan verildi

343 Neçənci illərdə İran iqtisadiyyatın inkişaf sürətinə görə Asiyada yaponiyadan sonra ikinci yerə çıxdı:

- ☐ 90-cı illər
- ☐ 80-ci illər
- ☒ 70-ci illər
- ☐ 60-cı illər
- ☐ 50-ci illər

344 Mədəni inqilab ın həyata keçirildiyi ölkə:

- ☐ SSRİ
- ☐ İndoneziya
- ☐ Şimali Koreya
- ☒ Çin
- ☐ İran

345 Ağ inqilab ın həyata keçirildiyi ölkə:

- ☒ İran
- ☐ Əfqanıstan
- ☐ Çin
- ☐ İraq
- ☐ Pakistan

346 Azərbaycanın Olimpiya oyunlarında ilk dəfə müstəqil dövlət kimi iştirakı:

- ☐ 1998
- ☐ 1994
- ☒ 1996
- ☐ 1992
- ☐ 1990

347 Milli valyuta – manat AR ərazisində yeganə ödəniş vasitəsi elan olundu:

- ☐ 1992
- ☐ 1996
- ☐ 1995
- ☐ 1993
- ☒ 1994

348 Neçənci ildə Azərbaycanda televiziya fəaliyyətrə başladı:

- ☐ 1965
- ☒ 1956
- ☐ 1955
- ☐ 1954
- ☐ 1959

349 Latın Amerikasına münasibətdə mehriban qonşu siyasəti yürüdən ABŞ prezidenti:

- ☐ K. Kulic
- ☐ T. Ruzvelt
- ☒ F. Ruzvelt
- ☐ H. Huver
- ☐ U. Hardinq

350 SSRİ-də elan olunmuş Yenidənqurma siyasətinə aid deyildi:

- ☒ Kommunizm qurmaq
- ☐ Demokratik sosializm qurmaq
- ☐ "Lenin normaları"na qayıtmaq
- ☐ Sosializmin aşınmalarından xilas olmaq
- ☐ Sosialist hüquqi dövlətinin yaradılması

351 Türkiyəyə ilk dəfə rəsmi səfər etmiş Rusiya dövlət başçısı:

- ☐ V.İ.Lenin
- ☒ V.Putin
- ☐ D.Medvedev

- ☐ B.Yeltsin
- ☐ M.Qorbaçov

352 XX əsrin 50-ci illərində B.Britaniyaya aid deyil:

- ☒ NATO-ya daxil olması
- ☐ Mühafizəkarların yenidən hakimiyyətə gəlməsi
- ☐ İmperiyayı saxlamaq siyasətinin iflası
- ☐ Süveyş kanalını zorla ayarmaq cəhdinin uğursuzluğu
- ☐ Dünya iqtisadiyyatında İngiltərənin payının azalması

353 Yapon möcüzəsi nin baş verməsinə səbəb olan amillərə aid deyil:

- ☒ Dövlətin geosiyasi mövqeyi
- ☐ Dövlətin müəssisələrin fəaliyyətinə qarışmaması
- ☐ Əmək məhsuldarlığının yüksək artımı
- ☐ Rejimin liberallaşdırılması
- ☐ Ölkənin b/x münasibətlərdə iştirakının təmin olunması

354 Yeni Şərq siyasəti hansı ölkədə həyata keçirilmişdi:

- ☐ ABŞ
- ☐ SSRİ
- ☒ AFR
- ☐ ADR
- ☐ Türkiyə

355 II d.m.-dən sonra alman möcüzəsinin səbəblərinə aid deyil:

- ☒ NATO-ya daxil olması
- ☐ Ucuz işçi qüvvəsindən istifadə
- ☐ 50-ci illərin ortalarına qədər ordunun və hərbi xərclərin olmaması
- ☐ "Marşall planı" çərçivəsində ABŞ-dan alınan maliyyə yardımı
- ☐ Maşınqayırma, kimya və polad sənayesinin sürətli inkişafı

356 Azərbaycanın dünyaya integrasiyasına imkan yaradan layihələrə aid deyil:

- ☒ Bakı-Tbilisi-Ərzincan
- ☐ Bakı-Tbilisi-Ərzurum
- ☐ Bakı-Tbilisi-Ceyhan
- ☐ "Əsrin müqaviləsi"
- ☐ Bakı-Tbilisi-Qars

357 1992-ci ildə İtaliyada hakimiyyətin yuxarı eşelonunda kütləvi korrupsiya hallarını aşkara çıxaran kampaniya:

- ☐ Təmiz millət
- ☐ Çirkli əllər
- ☐ Təmiz dövlət
- ☐ Çirkli pullar
- ☒ Təmiz əllər

358 1992-ci ildə Çində:

- ☐ Honkonq Çinin tərkibinə qaytarıldı
- ☐ Xarici kapitalın ölkəyə daxil olmasına məhdudiyyət qoyuldu
- ☐ Kömür hasilatında dünyada birinci yerə çıxdı
- ☐ Qərbi dövlətləri ilə yaxınlaşma başladı
- ☒ Sosializmin "Çin modeli" təsdiq edildi

359 1979-cu ildə Çində:

- ☐ SSRİ ilə hərbi toqquşma baş verdi
- ☐ Nüvə silahının sınağı keçirildi
- ☒ Ailədə bir uşağa icazə verən qanun qəbul edildi
- ☐ Den Syaopin iqtisadi islahatları başladı
- ☐ Sosializm quruculuğunun "Çin modeli" təsdiq edildi

360 Sivilizasiya:

- ☐ Bütün variantlar doğrudur
- ☐ Hüquqları və azadlıqları ilə cəmiyyətin xüsusi vəziyyəti
- ☒ Bir insan cəmiyyətini digərindən fərqləndirən normalar məcmusu
- ☐ İctimai inkişafın müəyyən mərhələsi
- ☐ Mədəniyyət və tərbiyənin yüksək səviyyəsi

361 Dünyanın bütövləşməsi və qarşılıqlı asılılığın artması təmin edir:

- ☐ Demokratiyanın bütün dünyada inkişafını
- ☐ Münaqişələrin azalmasını
- ☐ Xristianlığın digər dinlər üzərində ağalığını
- ☐ Kütləvi mədəniyyət dəyərlərinin bütün dünyaya yayılmasını
- ☒ Xalqın öz milli-mədəni əlahiddəliyini dərk etməsini

362 Dünyanın qarşılıqlı asılılığının artması və bütövləşməsi təmin edir:

- ☐ NATO-ya yeni üzvlərin qəbulunu
- ☐ Bütün dünyada vahid qanunların tətbiqini
- ☐ BMT çərçivəsində b/x təşkilatların səmərəli fəaliyyətini
- ☒ Dünya iqtisadiyyatının qloballaşmasını
- ☐ Şərq-Qərb ziddiyyətlərinin azalmasını

363 Müasir dövrün global problemlərinə aiddir:

- ☐ Həlli yalnız bütün bəşəriyyətin birgə səyləri sayəsində mümkündür
- ☐ Bir dövlətin sərhədləri çərçivəsindən çıxması
- ☒ Bütün cavablar doğrudur
- ☐ Bəşəriyyətin indiki və sonrakı inkişafını müəyyən edir
- ☐ Yeni texnologiyaların tətbiqi ilə güclənmişdir

364 İctimai münasibətlərə aid deyil:

- ☐ Hakimiyətlə əhali arasındakı münasibətlər
- ☐ Ailə münasibətləri
- ☐ Sahibkarla işçi münasibətləri
- ☐ Sosial qruplar və onların daxilindəki münasibətlər
- ☒ Təbiətlə cəmiyyət arasındakı münasibətlər

365 Cəmiyyətin sosial sahəsi bilavasitə asılıdır:

- ☒ Ölkənin iqtisadi inkişaf səviyyəsindən
- ☐ Cəmiyyətin mənəvi səviyyəsindən
- ☐ Cəmiyyətin mədəni səviyyəsindən
- ☐ B/x münasibətlərin inkişaf səviyyəsindən
- ☐ Ölkənin siyasi inkişafından

366 Qərb sivilizasiyasına xas cəhət:

- ☐ Mənəvi dəyərlərin tənəzzülü

- ☐ Zəif sosial mobillik
- ☐ Millətçiliyin artması
- ☐ Ənənəvi hüquq normalarının uzun müddət saxlanması
- ☒ Yeni texnologiyaların sürətli tətbiqi

367 İctimai inkişaf forması kimi təkamülün əsas cəhəti: ?

- ☐ Məcburiyyət metodları
- ☐ Sıçrayışlı olması
- ☐ Gözlənilməzlik
- ☐ Dəyişikliklərin inqilabi xarakter daşması
- ☒ Tədrisilik

368 ənənəvi cəmiyyətdən postsənaye cəmiyyətinə keçid nəticəsində:

- ☐ İnsan hüquqları inkişaf etmişdir
- ☐ Vətəndaş cəmiyyətə tabe olmuşdur
- ☐ İctimai münasibətlərin tənzimlənməsində ənənələrin rolu artmışdır
- ☐ Qeyri-iqtisadi məcburiyyət artmışdır
- ☒ Sosial mobillik artmışdır

369 Qlobal problemlərə aid deyil:

- ☐ Narkomaniyanın yayılması
- ☒ Dini ideologiyaya qarşı ateizmin inkişafı
- ☐ Nüvə müharibəsi təhlükəsi
- ☐ Ekstremizmin artması
- ☐ Təbii resursların azalması

370 Şimal-Cənub probleminin mahiyyəti:

- ☐ Qocalan xalqlar və demoqrafik partlayış
- ☐ B/x terror təşkilatları şəbəkəsinin formalaşması
- ☐ Təbii resursların tükənməsi
- ☐ Mədəni müxtəlifliyin artması
- ☒ Planetin regionlarının iqtisadi inkişafında fərqin artması

371 Antidavos forumunun şüarı:

- ☒ Başqa dünya mümkündür
- ☐ Şirkətləri təqib edək
- ☐ Sərhədləri ləğv edək
- ☐ TMK-lara ölüm
- ☐ Dünyanı xilas edək

372 Bütün istiqamətlərdə qloballaşmanın uğurlarını şübhə altına alanlar:

- ☒ Skeptiklər
- ☐ Pragmatiklər
- ☐ Neomarksistlər
- ☐ Postmodernistlər
- ☐ Transformasiyaçılar

373 Hansı politoloq qloballaşmanın müasir mərhələsinə kapitalizmin son ölümcül mərhələsi kimi baxır:

- ☐ Maklyuen
- ☐ Nay
- ☐ Bauman
- ☐ Fukiyama

☒ Vallerstayn

374 Kapitalist dünya sisteminin inkişafının Neofeodalizm, Demokratik diktatura, Mərkəzləşdirilmiş dünya ssenarisini irəli sürmüş politoloq:

- ☐ Çomski
- ☒ Vallerstayn
- ☐ Robertson
- ☐ Maklyuen
- ☐ Rozenau

375 Qloballaşmanın əsas dilemması:

- ☐ Dini-etik hərəkətlərin artması və mənəvi dəyərlərin itməsi
- ☐ İşsizlik və cinayətkarlıq arasında qarşılıqlı asılılıq
- ☒ Səmərəlilik və ədalətlik arasında ziddiyyət
- ☐ Artıq çəki problemi və aclıq
- ☐ Qlobal istiləşmə və iqlim dəyişikliyi

376 Vallerstaynın Demokratik diktatura proqnozuna görə:

- ☐ Regionların yerli formalaşdırılması
- ☒ 20% zəngin insan öz zənginliyini ədalətlə bölüşdürür, qalanlarını nəzarətdə saxlayır
- ☐ Elit təbəqə üçün yüksək texnologiyanın dəstəklənməsi
- ☐ Ədalətli dünyanın formalaşması
- ☐ Toplanmış zənginliklərin yenidən paylanması

377 Vallerstayn dünya sistemi nöqtəyi-nəzərindən kapitalist dünya sisteminin inkişaf proqnozuna aiddir:

- ☐ Totalitar dünya
- ☐ Neokapitalizm
- ☐ Neomarksizm
- ☒ Neofeodalizm
- ☐ Liberal dünya

378 Gələcəkdə dünya sosialist hakimiyyətini görən politoloq

- ☐ Roaç
- ☐ Rozenau
- ☐ Lippman
- ☒ Vallerstayn
- ☐ Çomski

379 Millətin formalaşması şərtlərinə aid deyil:

- ☐ Mədəniyyət birliyi
- ☐ Ərazi birliyi
- ☒ Təbii coğrafi şərait
- ☐ İqtisadi əlaqələr birliyi
- ☐ Dil birliyi

380 II d. m. dövründə SSRİ-də deportasiya olunan xalqlara aid deyil:

- ☐ İnquşlar
- ☐ Qaraçaylar
- ☐ Ahıska Türkləri
- ☒ Acarlar
- ☐ Krım tatarları

381 Xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsi yarandı:

- ☐ 1999
- ☐ 2003
- ☒ 2002
- ☐ 2000
- ☐ 2001

382 Dünya azərbaycanlılarının I qurultayı keçirildi:

- ☐ 2003
- ☐ 2002
- ☒ 2001
- ☐ 2000
- ☐ 1999

383 Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında protokol imzalandı:

- ☐ Minsk
- ☐ Almatı
- ☒ Bişkek
- ☐ Moskva
- ☐ Daşkənd

384 TÜRKSÖY yaradıldı:

- ☐ 1995
- ☐ 1994
- ☐ 1991
- ☐ 1992
- ☒ 1993

385 SSRİ-də Suverenlik haqqında Konstitusiya Akt ının qəbul olunduğu ilk respublika:

- ☐ Latviya
- ☐ Estoniya
- ☒ Azərbaycan
- ☐ Litva
- ☐ Ukrayna

386 SSRİ-də neçənci ildə kolxozçulara pasport verilməyə başlandı:

- ☐ 1932
- ☐ 1955
- ☒ 1959
- ☐ 1956
- ☐ 1945

387 Neçənci ildə SSRİ-də vətəndaşlara pasport verilməyə başlandı:

- ☐ 1933
- ☒ 1932
- ☐ 1937
- ☐ 1929
- ☐ 1931

388 Hansı prezidentin dövründə ABŞ-a azad mühacir axını kəsildi:

- ☐ V. Vilson

- ☐ U. Hardinq
- ☐ H. Huver
- ☒ K. Kulic
- ☐ T. Ruzvelt

389 Fransa faşizminin Almaniya və İtaliya faşizmindən fərqli cəhətlərinə aid deyil:

- ☐ İqtisadi böhranın kəskinləşmədiyi şəraitdə fəaliyyət göstərirdi
- ☐ Şovinst təbliğat imkanları zəif idi
- ☐ Geniş sosial bazaya malik deyildi
- ☐ Gec formalaşdığı üçün müstəqil siyasi cərəyana çevrilməmişdi
- ☒ Hakimiyyətə gəlmək iddiası yox idi

390 Hansı müttəfiq respublika 1944-cü ildə RSFSR-in muxtar vilayətinə çevrildi:

- ☐ Çukot
- ☐ Yakutiya
- ☐ Başqırdıstan
- ☐ Buryatiya
- ☒ Tuva

391 II d. m. -də faşistlərin yəhudilər üçün ayırdığı xüsusi yerlər adlanırdı:

- ☐ Rezervuar
- ☐ Rezervasiya
- ☒ Getto
- ☐ Konslager
- ☐ Bundesvat

392 Faşist ölüm düşərgələrindən biri deyildi:

- ☒ Liditse
- ☐ Dahau
- ☐ Mauthauzen
- ☐ Osvensim
- ☐ Buhenvald

393 50-ci illərdə ABŞ-da Alabama avtobus şirkətinə qarşı boykotun səbəbi:

- ☐ "Qara" işçilər üçün sosial sığortanın olmaması
- ☐ "Qaralar" üçün biletlərin baha olması
- ☒ "Ağ"lar və "qara"lar üçün yerlərin ayrılması
- ☐ Zənci əhalinin bu nəqliyyat vasitələrinə buraxılmaması
- ☐ "Qara" işçilərin işdən kütləvi çıxarılması

394 Asiya asiyaqlılar üçün şüarını irəli sürmüşdü:

- ☐ Şimali Koreya
- ☒ Yaponiya
- ☐ Hindistan
- ☐ Çin
- ☐ İran

395 Hansı ölkənin parçalanması dinc yolla baş verdi:

- ☐ Pakistan
- ☐ Koreya
- ☐ SSRİ
- ☐ Yuqoslaviya

☒ Çexoslovakiya

396 Bosniya müsəlmanlarının serblər tərəfindən soyqırımı olmuşdur:

- ☐ Vinnitsa
- ☐ Sarayevo
- ☒ Srebrenitsa
- ☐ Kosovo
- ☐ Praqa

397 Birobican Rusiya tərkibində hansı xalqın muxtar mahalıdır:

- ☐ Qaqauz
- ☒ Yəhudi
- ☐ Başqırd
- ☐ Tatar
- ☐ Çukça

398 Ksenofobiya hansı ölkələrdə təzahür edir:

- ☐ Təkmillətli
- ☐ Yeni yaranan
- ☒ Daxili dezintegrasiya yaşayan
- ☐ Müstəmləkələrdə
- ☐ Çoxmillətli

399 Millətçiliyin tədqiqi başlamışdır:

- ☐ Diasporanın yaranması ilə
- ☐ Millətin formalaşması ilə
- ☒ Milli dövlətin yaranması ilə
- ☐ Milli dövlətin yaranması ilə
- ☐ Faşizmin yaranması ilə

400 Lobbicilik ilk dəfə rəsmiləşib:

- ☐ Fransada
- ☐ İsraildə
- ☐ Türkiyədə
- ☒ ABŞ-da
- ☐ Ermənistanda

401 Diasporanı tədqiq etmişdir:

- ☒ Toynbi
- ☐ Morgentau
- ☐ Lippman
- ☐ Rapoport
- ☐ Vallerstayn

402 Millətdən fərqli olaraq milliyyət əsasən əks etdirir:

- ☐ Din birliyini
- ☐ Dil birliyini
- ☐ Ərazi birliyini
- ☒ Etnik mənsubiyyəti
- ☐ Ümumi dövləti

403 Neçənci illərdən başlayaraq AB-nə miqrasiya qaydaları sərtləşdirilmişdir:

- ☐ 2010
- ☒ 1990
- ☐ 1985
- ☐ 2000
- ☐ 1980

404 Tərəflərin öz məqsəd və maraqlarını nəzərə alaraq strategiyasını müəyyənləşdirməsi və ümumi daxili vəziyyəti və beynəlxalq şəraiti qiymətləndirməsi B/x münaqişənin neçənci fazasına aiddir:

- ☐ V
- ☐ III
- ☒ II
- ☐ I
- ☐ IV

405 Koreya müharibəsinin xronoloji çərçivəsi:

- ☐ 1951-1955
- ☐ 1949-1952
- ☐ 1950-1955
- ☒ 1950-1953
- ☐ 1949-1954

406 Altıgünlük müharibə olmuşdur:

- ☐ İran və İraq arasında
- ☒ Ərəb ölkələri və İsrail arasında
- ☐ İordaniya, Fələstin və İsrail arasında
- ☐ Fələstin və İsrail arasında
- ☐ Misir və İsrail arasında

407 Fələstin xalqının azadlıq hərəkatı:

- ☐ Həmas
- ☐ Böyük Cihad
- ☒ İntifada
- ☐ İttihad
- ☐ Müqəddəs müharibə

408 Münaqişələrin inkişafında Beynəlxalq siyasi böhran neçənci fazaya aiddir:

- ☐ 3
- ☒ 4
- ☐ 2
- ☐ 1
- ☐ 5

409 Korsika hansı ölkələr arasında mübahisə obyektidir:

- ☒ İtaliya və Fransa
- ☐ Potuqaliya və İspaniya
- ☐ İspaniya və Fransa
- ☐ İtaliya və İspaniya
- ☐ Portuqaliya və Fransa

410 Buryat Muxtar Respublikası hansı ölkədən zəbt edilmiş ərazidir:

- ☐ Polşa
- ☐ Yaponiya

- ☒ Monqolustan
- ☐ Çin
- ☐ Finlandiya

411 Kuril adaları hansı ölkələr arasında mübahisə obyektidir:

- ☐ Şm. Koreya və Çin
- ☒ Rusiya və Yaponiya
- ☐ Çin və Yaponiya
- ☐ Rusiya və Çin
- ☐ Çin və Monqolustan

412 Separatçı rejim deyil:

- ☐ Dağlıq Qarabağ
- ☐ Cənubi Osetiya
- ☐ Dnestryanı
- ☐ Abxaziya
- ☒ Şimali Osetiya

413 Hansı müharibə Qış müharibəsi adlanır:

- ☐ Fransa-İngiltərə
- ☐ Napoleonun Rusiya yürüşü
- ☐ Rusiya-İsveç
- ☐ Rus-yapon
- ☒ Sovet-Finlandiya

414 Obyektiv və subyektiv ziddiyyətlərin toqquşması əsasında formalaşan az və ya çox kəskin münasibət b/x münaqişənin neçənci fazasına aiddir:

- ☐ V
- ☐ III
- ☐ II
- ☒ I
- ☐ IV

415 Beynəlxalq siyasi böhran həddinə çatması münaqişənin neçənci fazasına aiddir:

- ☐ Heç birinə
- ☐ III
- ☒ IV
- ☐ V
- ☐ II

416 Uyğun olmayan variantı tapın:

- ☐ Anqola-Kabinda
- ☒ İndoneziya-Tamil İlam
- ☐ Sudan-Darfur
- ☐ Moldova-Dnestryanı
- ☐ Hindistan-Kəşmir

417 1997-ci ildə hansı hadisə ərəb-İsrail münasibətlərini yenidən kəskinləşdirdi:

- ☐ Y. Ərəfatın ölümü
- ☒ İsrailin Qüdsün ərəblər yaşayan hissəsində yəhudi məskənləri salmağa başlaması
- ☐ İsrailin Qüdsü öz “əbədi və bölünməz” paytaxtı elan etməsi
- ☐ Misirin vahid ərəb cəbhəsindən çıxması

☐ İsrailin Suriyadan Çolan təpələrini işğal etməsi

418 XX əsrin 50-ci illərinin ikinci yarısında b/x münasibətlərdə gərginliyin nisbətən yumşalmasına səbəb oldu:

- ☐ Avstriyanın bitərəfliyinin elan olunması
- ☒ ABŞ və SSRİ rəhbərliyinin dəyişməsi
- ☐ Xruşovun ABŞ-a səfəri
- ☐ Koreya müharibəsinin sona çatması
- ☐ Müstəmləkə sisteminin dağılması

419 Potsdam konfransının qərarına əsasən ABŞ və SSRİ qoşunlarının sərhəd xətti seçildi:

- ☐ 36-cı paralel
- ☐ 42-ci paralel
- ☐ 40-cı paralel
- ☐ 39-cu paralel
- ☒ 38-ci paralel

420 Bloklara qoşulmamaq hərəkəti hansı konfransda rəsmiləşdi:

- ☐ Dehli
- ☐ Belqrad
- ☐ Bandunq
- ☒ Qahirə
- ☐ Budapeşt

421 QİYŞ və VMT-nin mövcudluğuna son qoyuldu:

- ☐ 1988
- ☐ 1992
- ☒ 1991
- ☐ 1990
- ☐ 1989

422 Neçənci ildə Həmas təşkilatı Fələstin muxtariyyəti ərazisində seçkilərdə qələbə qazandı:

- ☐ 2000
- ☐ 2004
- ☐ 2008
- ☒ 2006
- ☐ 2002

423 Neçənci ildə İsrailə FAT arasında Fələstin muxtariyyətinin yaradılması haqqında saziş imzalandı:

- ☐ 1992
- ☒ 1994
- ☐ 1993
- ☐ 1995
- ☐ 1996

424 Neçənci ildə Fələstin Milli Şurası müstəqil Fələstin dövlətinin yaradıldığını elan etdi:

- ☐ 1986
- ☐ 1990
- ☒ 1988
- ☐ 1989
- ☐ 1987

425 1980-ci ildə:

- ☐ Misirin prezidenti Ə. Sadat sui-qəsd nəticəsində öldürüldü
- ☐ Ərəb-İsrail müharibəsində İsrail ilk dəfə məğlub oldu
- ☐ İsrailə Misir arasında Kemp-Devid sazişi imzalandı
- ☒ İsrail Qüds şəhərini özünün “vahid və bölünməz” paytaxtı elan etdi
- ☐ FAT yaradıldı

426 Fələstin Azadlıq Təşkilatı yaradıldı:

- ☐ 1969
- ☒ 1964
- ☐ 1968
- ☐ 1965
- ☐ 1966

427 İsrail neçənci ildə FAT ilə bağladığı sazişə görə Fələstin torpaqlarının 30 %-ni boşaltmağı öhdəsinə götürdü:

- ☒ 1996
- ☐ 1998
- ☐ 1997
- ☐ 1995
- ☐ 1993

428 ərəb-İsrail münaqişəsi ərzində İsrail ilk dəfə məğlub oldu:

- ☐ 1967
- ☐ 1978
- ☐ 1977
- ☐ 1975
- ☒ 1973

429 Misirin ərəb Dövlətləri Birliyindən çıxarılmasının səbəbi:

- ☐ Fələstin qaçqınları üçün keçidləri bağlaması
- ☐ Misirin Süveyş kanalını milliləşdirməsi
- ☒ İsrailə Kemp-Devid sazişini imzalaması
- ☐ ABŞ-la yaxınlaşması
- ☐ Sinay yarımadasını İsrailə güzəştə getməsi

430 Hansı sazişə əsasən Fransa əlcəzairin müstəqilliyini tanıdı:

- ☐ Lateran
- ☒ Evian
- ☐ Qahirə
- ☐ Paris
- ☐ Kiuvest

431 SSRİ-nin əfqanıstana müdaxiləsinin nəticələrinə aid deyil:

- ☒ Əfqanıstanda BMT sülhməramlı qüvvələrinin yerləşdirilməsi haqqında qərar qəbul edilməsi
- ☐ SSM-2 müqaviləsinin ABŞ senatı tərəfindən ratifikasiyasının dayandırılması
- ☐ ABŞ taxılının SSRİ-yə satılmasına qadağa qoyulması
- ☐ 1980-ci il Moskva olimpiadasının boykot edilməsi
- ☐ BMT Baş Məclisi Sovet ordusunun Əfqanıstandan çıxarılmasını tələb edən qətnamə qəbul edilməsi

432 1988-ci ildə Cenevrə sazişinin şərtlərinə aid deyil:

- ☐ Sovet ordusu Əfqanıstandan çıxarılmalıdır
- ☒ Hakimiyyət uğrunda mübarizəni dayandırmaq məqsədilə Əfqanıstanda ali hakimiyyətin Siyasi Şuraya verilməsi
- ☐ Qaçqınların geri qaytarılmasına şərait yaradılmalıdır
- ☐ Əfqanıstanla Pakistan bir-birinin daxili işinə qarışmamalıdır
- ☐ Hərbi müdaxilədən imtina olunmalıdır

433 SSRİ ilə Çin arasında Damansk adasında hərbi toqquşma baş verdi:

- ☐ 1979
- ☒ 1969
- ☐ 1968
- ☐ 1967
- ☐ 1966

434 Yaponiya neçənci ilə qədər ABŞ işğalı altında qaldı:

- ☐ 1949
- ☐ 1953
- ☒ 1952
- ☐ 1951
- ☐ 1955

435 Neçənci ildə Çin və Yaponiya arasında diplomatik münasibətlər bərpa olundu:

- ☐ 1952
- ☒ 1972
- ☐ 1971
- ☐ 1970
- ☐ 1974

436 SSRİ ilə Yaponiya arasında müharibə vəziyyətinin aradan qaldırılması haqqında sənəd imzalandı:

- ☐ 1957
- ☐ 1953
- ☐ 1952
- ☒ 1956
- ☐ 1955

437 3D siyasətinin prinsiplərinə aid deyil:

- ☒ Sərhədlərin demarkasiyası
- ☐ Nasist təşkilatlarının qadağan olunması
- ☐ Demokratik və sülhsevər dövlət qurmaq
- ☐ Silahlı qüvvələrin ləğvi
- ☐ Hərbi canilərin cəzalandırılması

438 Antihitler koalisiyasının ümumi hərbi strategiyasının əsasları hazırlandı:

- ☐ Moskva konfransında
- ☐ Dumbarton-Oks konfransında
- ☒ Tehran konfransında
- ☐ Atlantika xartiyasında
- ☐ Kırım konfransında

439 Kırım konfransına aid deyil:

- ☒ Şərqi Prussiya torpaqlarının SSRİ və Polşa arasında bölünməsi
- ☐ Almaniyadan alınacaq təminat
- ☐ Cənubi Saxalin, Kuril adalarının SSRİ-yə verilməsi

- ☐ SSRİ-nin yeni qərb sərhədlərinin tanınması
- ☐ Azad edilmiş Avropa haqqında bəyannamə imzalanması

440 Bitərəfliq haqqında qanun ABŞ-da neçənci ildə qəbul edildi:

- ☐ 1939
- ☐ 1936
- ☐ 1933
- ☒ 1935
- ☐ 1937

441 Antiqlobalistlərə qarşı hökumət tərəfindən ilk dəfə odlu silahdan istifadə olundu:

- ☐ Melburn-2000
- ☐ Nitsa-2000
- ☒ Hötenburq-2001
- ☐ Genuya-2001
- ☐ London-1999

442 Antiqlobalist hərəkatda insan tələfatı ilə nəticələnən ilk nümayiş:

- ☐ Nitsa-2000
- ☐ Hötenburq-2001
- ☐ Evian-2003
- ☒ Genuya-2001
- ☐ Sietl-1999

443 Hansı ölkədə münafiqşədə girov götürülmüş uşaqlardan döyüşçü kimi istifadə olunub:

- ☐ Əfqanıstan
- ☒ Uqanda
- ☐ Suriya
- ☐ Çeçenistan
- ☐ Abxaziya

444 Dnestryanı Respublika hansı ölkədə separatçı rejimdir:

- ☐ Polşa
- ☒ Moldova
- ☐ Rusiya
- ☐ Ukrayna
- ☐ Belarus

445 Kırım Muxtar respublikası hansı ölkələr arasında mübahisə obyektidir:

- ☐ Rusiya və Belarus
- ☒ Ukrayna və Rusiya
- ☐ Moldova və Belarus
- ☐ Ukrayna və Moldova
- ☐ Rusiya və Moldova

446 Beynəlxalq tribunal yaradıldı:

- ☐ ”Əl-Qaidə” və “Taliban” üzvlərinin mühakiməsi üçün
- ☒ Bosniyalıları qətl etmiş serb canilərini mühakimə etmək üçün
- ☐ Terrorçuları mühakimə etmək üçün
- ☐ II d. m. -dən sonra faşist canilərini mühakimə etmək üçün
- ☐ Etnik münaqişələrdə kütləvi qırğın silahından istifadə edənləri cəzalandırmaq üçün

447 ABŞ-ın daxili siyasətinə aid deyil:

- ☐ Keynsçilik
- ☐ "Yeni xətt"
- ☐ Makkartizm
- ☒ Nudizm
- ☐ Reyqanomika

448 1969-cu ilə aiddir:

- ☒ 3 məkanda nüvə sınaqlarını qadağan edən ABŞ-SSRİ-Böyük Britaniya müqaviləsi
- ☐ Vyetnam müharibəsinin başa çatması
- ☐ N. Xruşovun ABŞ-a rəsmi səfəri
- ☐ SSRİ və ABŞ arasında SSM-1 müqaviləsinin imzalanması
- ☐ Kosmosa ilk insan uçuşu

449 Kosmosun hərbiləşdirilməsi-Ulduz müharibələri ideyası aiddir:

- ☐ C. Buş(ata)
- ☐ N. Xruşov
- ☐ L. Brejnev
- ☐ İ. Stalin
- ☒ R. Reyqan

450 Müharibədən sonra dünyanın 80 %-i Amerika nümunəsində qurulacaq ifadəsi aiddir:

- ☐ V. Vilson
- ☐ C. Marşall
- ☒ H. Trumen
- ☐ F. Ruzvelt
- ☐ C. Buş(ata)

451 Atom diplomatiyası aiddir:

- ☐ R. Reyqan
- ☒ H. Trumen
- ☐ D. Eyzenhauer
- ☐ F. D. Ruzvelt
- ☐ C. Karter

452 ABŞ-a ilk dəfə rəsmi səfər etmiş Sovet dövlət başçısı:

- ☐ Y. Andropov
- ☐ İ. Stalin
- ☒ N. Xruşov
- ☐ L. Brejnev
- ☐ M. Qorbaçov

453 Nüvə silahının yayılmaması müqaviləsinə görə CAR neçənci qrupa aiddir:

- ☐ III
- ☒ IV
- ☐ II
- ☐ I
- ☐ V

454 NATO-nun hərbi təşkilatından çıxmışdı:

- ☐ Niderland

- ☐ İtaliya
- ☒ Fransa
- ☐ Böyük Britaniya
- ☐ Belçika

455 Rusiyada I Çeçen müharibəsi başa çatdı:

- ☐ 1994
- ☐ 1997
- ☐ 1995
- ☒ 1996
- ☐ 1999

456 Rusiyada I Çeçen müharibəsi hansı danışıqlarla başa çatdı:

- ☐ Moskva
- ☐ Qroznı
- ☒ Xasav Yurt
- ☐ Mahaçqala
- ☐ Budyonovsk

457 XX əsrin 70-ci illərinə aid deyil:

- ☒ Praqa baharı
- ☐ SSRİ-nin Əfqanıstana müdaxiləsi
- ☐ SSM-2 müqaviləsi
- ☐ SSM-1 müqaviləsi
- ☐ Vyetnam müharibəsinin sonu

458 Bunlardan hansı Soyuq müharibə dövrünə aid deyil:

- ☒ Kosovo böhranı
- ☐ Karib böhranı
- ☐ Berlin böhranı
- ☐ Koreya müharibəsi
- ☐ "Praqa baharı"

459 Nüvə silahının yayılmaması haqqında müqaviləyə görə 4-cü qrupa hansı ölkələr aiddir:

- ☐ Nüvə silahı yaratmaq imkanı və arzusu olmayan dövlətlər
- ☐ Nüvə silahı yaratmağa çalışan dövlətlər
- ☐ Qeyri-rəsmi nüvə dövlətləri
- ☐ Rəsmi nüvə dövlətləri
- ☒ Nüvə silahı yaratmaq imkanı olan, lakin bundan imtina edən dövlətlər

460 Qeyri-rəsmi dialoqa üstünlük verilir:

- ☐ NATO-da
- ☐ Kollektiv təhlükəsizlikdə
- ☐ Ümumi təhlükəsizlik konsepsiyasında
- ☒ Əməkdaşlığa əsaslanan təhlükəsizlikdə
- ☐ İkitərəfli təhlükəsizlik konsepsiyasında

461 Amerika politoloqu Lippmana görə dövlət o zaman təhlükəsiz vəziyyətdə olur ki:

- ☐ Güclü orduya malik olur
- ☒ Müharibədən qaçmaq naminə öz maraqlarını qurban verməyə məcbur olmur
- ☐ Dünyanın strateji bölgələrində maraqlarını qoruya bilir
- ☐ Böyük dövlətlərin siyasətinə uyğun siyasət yürüdür

- ☐ Qonşu ölkələrlə heç bir münaqişəli vəziyyət olmur

462 Dövlətin milli təhlükəsizliyinin təmin olunması siyasətinin formalaşdırılması və reallaşdırılmasında iştirak etmir:

- ☐ Dövlət təhlükəsizlik orqanları
☒ Beynəlxalq təşkilatlar
☐ Parlament
☐ Dövlət başçısı
☐ Hökumət

463 Təhlükəsizlik termini elmi dövriyyəyə gəlib:

- ☐ Rusiya
☐ ABŞ
☒ Avropa
☐ SSRİ
☐ Asiya

464 Azərbaycan Respublikasının Milli təhlükəsizlik haqqında qanunu qəbul olunub:

- ☐ 2005
☒ 2004
☐ 2002
☐ 1999
☐ 1995

465 Milli təhlükəsizliyin təmin olunması vasitələrinə aid deyil:

- ☒ Ekoloji
☐ İqtisadi
☐ Siyasi
☐ Hərbi
☐ Hüquqi

466 Milli təhlükəsizliyin əsas obyektı və subyekti kimi çıxış edir:

- ☐ BMT
☐ Cəmiyyət
☒ İnsan
☐ Dövlət
☐ Ordu

467 Milli təhlükəsizlik sahəsində fəaliyyət:

- ☐ Beynəlxalq təşkilatların payına düşür
☒ Dövlətin payına düşür
☐ Vətəndaşların payına düşür
☐ Dövlət orqanlarının payına düşür
☐ Ordunun payına düşür

468 Hizbullah təşkilatı hansı ölkənin ərazisini İsrail işğalından qurtarmağa çalışır:

- ☐ Suriya
☐ İordaniya
☐ Misir
☒ Livan
☐ Fələstin

469 Nüvə silahının yayılmaması müqaviləsinin şərtlərinə aid deyil:

- ☐ Nüvə dövlətləri başqa dövlətlərə nüvə daşıyıcı qurğuları verə bilməzlər
- ☐ Nüvə dövləti başqa dövlətə nüvə silahı yaratmaqda kömək etməməlidir
- ☒ Nüvə dövlətləri kosmosun qeyri-hərbi mənimsənilməsinə çalışmalıdır
- ☐ Nüvə dövləti başqa dövlətə nüvə silahı satmamalıdır
- ☐ Dövlətlər nüvə enerjisinə yalnız MAQATE-nin nəzarəti ilə nail ola bilərlər

470 Nüvə silahının yayılmaması müqaviləsində 2-ci qrupa aiddir:

- ☐ İran
- ☐ CAR
- ☐ Əlcəzair
- ☐ Braziliya
- ☒ İsrail

471 Nüvə silahının yayılmaması müqaviləsinə görə dövlətlər neçə qrupa bölünür:

- ☐ 6
- ☐ 4
- ☒ 5
- ☐ 3
- ☐ 2

472 İlk dəfə canlı bombadan istifadə etmişdir:

- ☐ Hizbullah
- ☐ Taliban
- ☒ Tamil İlam pələngləri
- ☐ Əl-Qaidə
- ☐ Çeçen mücahidləri

473 Transsərhəd təhlükəsi yaranır:

- ☐ Regionda müharibə başlayarsa
- ☐ Sərhədləri yaxınlığında münaqişə ocağı yaranarsa
- ☐ Qonşu dövlətin təcavüzü ilə
- ☒ Qohum etnik qrupun məhvi ilə bağlı
- ☐ Qonşu dövlətdən qaçqın axını olarsa

474 BMT nizamnaməsinin 2-ci maddəsi nəzərdə tutur:

- ☐ B/x tribunalın təsis olunmasını
- ☒ Dövlətin daxili işlərinə qarışmağı qadağan edir
- ☐ Miqrantların öz ölkəsinə məcburi deportasiyasını
- ☐ Zərurət olduğu halda nüvə silahından istifadə etməyi
- ☐ Sülh üçün təhlükə yaranarsa həmin dövlətə qarşı blokada tətbiq olunmasını

475 Avropa Şurasının idarə olunmasında əsas prinsip:

- ☐ Demokratik Avropa demokratik dünya deməkdir
- ☐ Avropa avropalıları üçün
- ☐ Ümumavropa evi yaradaq
- ☒ İnsan haqlarının qorunması bütün dünya ictimaiyyətinin əsas vəzifəsidir
- ☐ Təhlükəsiz Avropadan təhlükəsiz dünyaya

476 2001-ci ildə Aİ-nın sammiti zamanı ölkəyə antiqlobalist nümayişçilərin axınının qarşısını almaq üçün İsveç hökuməti hansı addımı atmağa məcbur oldu:

- ☐ Ordunu döyüş hazırlığı vəziyyətinə gətirdi
- ☒ Şengen azad hərəkət zonası haqqında müqaviləni müvəqqəti dayandırdı
- ☐ Nümayişçilərə qarşı silah tətbiq edəcəyini elan etdi
- ☐ Ölkəyə turistlərin gəlişinə müvəqqəti qadağa qoydu
- ☐ Ölkədə fəvqəladə rejim elan etdi

477 Antiqlobalistlər hansı hadisədən sonra öz fəaliyyətlərində radikalılığı azaltmağa çalışırlar:

- ☐ 2010-cu il Kopenhagen sammitindən sonra
- ☐ 2008-ci il maliyyə böhranından sonra
- ☐ SSRİ-nin süqutundan sonra
- ☐ 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra
- ☒ 2001-ci il 11 sentyabr hadisələrindən sonra

478 Avropa İttifaqının yaradılmasını nəzərdə tutan müqavilə:

- ☐ Reykyavik
- ☒ Maastrix
- ☐ Vyana
- ☐ Cenevrə
- ☐ Amsterdam

479 Bloklara qoşulmamaq hərəkatının 10 maddədən ibarət prinsipi hansı konfransda qəbul edildi:

- ☒ Belqrad
- ☐ Dehli
- ☐ Bandunq
- ☐ Qahirə
- ☐ Budapeşt

480 Kollektiv Təhlükəsizlik Təşkilatının yaradılması haqqında müqavilə hansı sammitdə imzalandı:

- ☐ Minsk
- ☒ Kişinyov
- ☐ Astana
- ☐ Kiyev
- ☐ Aşqabad

481 Kollektiv Təhlükəsizlik Təşkilatı yarandı:

- ☐ 2004
- ☐ 2001
- ☐ 2002
- ☒ 2003
- ☐ 2005

482 Avstriyanın bitərəfliyi tanındı:

- ☒ 1955
- ☐ 1951
- ☐ 1954
- ☐ 1953
- ☐ 1959

483 Antiqlobalistlərin öz fəaliyyətində radikalılığı azaltmağa çalışmasının səbəbi:

- ☐ Böyük dövlətlərin cəza tədbirlərini gücləndirməsi
- ☐ Beynəlxalq terrorozmin artması
- ☐ Böyük dövlətlərin qlobal problemləri həll etməyə çalışması

- ☒ Onların terrorçularla eyniləşdirilməsi təhlükəsi
- ☐ Qlobal problemlərin kəskinliyinin azalması

484 Misir Süveyş kanalını milliləşdirdi:

- ☐ 1967
- ☐ 1997
- ☐ 1955
- ☒ 1956
- ☐ 1993

485 Hansı ölkəni dünyanın ən böyük demokratiyası adlandırırlar:

- ☐ Çin
- ☒ Hindistan
- ☐ Yaponiya
- ☐ Böyük Britaniya
- ☐ ABŞ

486 Polşa, Macarıstan, Çexiya neçənci ildə NATO-ya üzv oldu:

- ☒ 1999
- ☐ 2000
- ☐ 1997
- ☐ 1998
- ☐ 2002

487 Qlobal sahədə təhlükəsizliyin təmin olunmasını çətinləşdirən amillərə aid deyil:

- ☐ Qanunsuz miqrasiyanın artması
- ☐ İEOÖ-də sənayenin ekstensiv inkişafı
- ☒ Antiqlobalist hərəkatın güclənməsi
- ☐ Yoxsulluğun artması
- ☐ Təbii ehtiyatların tükənməsi

488 Tədqiqatçılar nəyi hərbi, siyasi, iqtisadi silaha bərabər hesab edirlər:

- ☐ Əqli mülkiyyət cinayətkarlığını
- ☐ Piratlığı
- ☐ Qanunsuz miqrasiyanı
- ☐ Yoxsulluğu
- ☒ İnternet cinayətkarlığını

489 3 D siyasəti hansı ölkəyə münasibətdə həyata keçirildi:

- ☐ Çin
- ☒ Almaniya
- ☐ İtaliya
- ☐ Polşa
- ☐ Yaponiya

490 Yeni Şərq siyasətinin prinsiplərinə aid deyil:

- ☐ Şərqi Avropa ölkələri ilə münasibətləri normalaşdırmaq
- ☐ ADR-i tanımaq
- ☐ Yaranmış qüvvələr nisbətində hörmət etmək
- ☐ "Soyuq müharibə"dən imtina etmək
- ☒ SSRİ ilə sərhədləri dəqiqləşdirmək

491 1951-ci ilə aiddir:

- ☐ AFR-in Aİ-na daxil olması
- ☒ Almaniya işğal rejiminin ləğvi
- ☐ Berlin divarının tikilməsi
- ☐ Yaponiya ilə SSRİ arasında sülh müqaviləsinin imzalanması
- ☐ AFR-in NATO-ya daxil olması

492 NATO-nun ilk qurucularına aid deyil:

- ☐ Norveç
- ☒ İsveç
- ☐ Fransa
- ☐ Böyük Britaniya
- ☐ Danimarka

493 Ölkələrin NATO-ya daxil olma ardıcılığı: 1.Kanada 2.AFR 3.Yunanıstan 4.Polşa 5.İspaniya

- ☐ 3,2,1,5,4
- ☐ 1,2,3,5,4
- ☒ 1,3,2,5,4
- ☐ 2,4,3,1,5
- ☐ 1,3,5,2,4

494 Tarixdə nüvə ehtiyatının bir hissəsinin məhv edilməsi haqqında ilk saziş:

- ☐ 1974-cü il ABŞ-SSRİ müqaviləsi
- ☐ 1976-cı il SSM-2 müqaviləsi
- ☐ 1972-ci il SSM-1 müqaviləsi
- ☐ 1963-cü ildə ABŞ,SSRİ və B. Britaniya arasında nüvə sınaqlarının qadağan olunması haqqında müqavilə
- ☒ 1988-ci il yaxın və orta mənzilli raketlərin ləğvi haqqında müqavilə

495 AR-da ilk ombudsmanın seçilməsi:

- ☐ 2004
- ☐ 2003
- ☐ 2001
- ☐ 2000
- ☒ 2002

496 Qara dəniz boğazlarının rejimi hansı konfransda müəyyənləşdi:

- ☐ Evian
- ☒ Montre
- ☐ Vaşinqton
- ☐ Lozanna
- ☐ Rapallo

497 Təbii ehtiyatların beynəlxalq bölgüsü nədir:

- ☐ Onların dünya əhalisi arasında bərabər bölgüsü
- ☐ Onların ÜTT tərəfindən müəyyən olunmuş şərtlərlə alqı-satqısı
- ☐ Onların ölkələr arasında alqı və satqısı
- ☒ Onların tarixən müxtəlif ölkələrdə yerləşməsi
- ☐ Onların BMT tərəfindən müəyyən olunmuş şərtlərlə alqı-satqısı

498 Beynəlxalq əmək bölgüsünün inkişafının əsas istiqamətlərinə aiddir:

- ☐ TMK-ların inhisarçı mövqeyi

- ☐ İqtisadi integrasiya
- ☒ İstehsalın beynəlxalq ixtisaslaşması
- ☐ Kapitalın yerdəyişmə tempinin sürətlənməsi
- ☐ Demokratikləşmə

499 Beynəlxalq əmək bölgüsü formalarına aiddir:

- ☒ Beynəlxalq ixtisaslaşma
- ☐ Beynəlxalq integrasiya
- ☐ TMK-ların yaranması
- ☐ Təsərrüfat həyatının beynəlmilləşməsi
- ☐ Beyin axını

500 XIX əsrdə sənaye çevrilişinə qədər beynəlxalq əmək bölgüsünün əsasında dayanırdı:

- ☐ Ölkələrin iqlim şəraiti
- ☐ Kapitalla təmin olunmaqdakı fərqlər
- ☒ Müxtəlif regionlarda istehsalın tarixi ənənələri
- ☐ Cəmiyyətin siyasi quruluşu
- ☐ Ölkələrin coğrafi mövqeyi

501 Bəşəriyyətin qlobal problemləri haqqında aşağıdakı fikirlərdən hansı doğrudur: A. Bu gün insanların bir bioloji növ kimi həyatda qalması üçün real təhlükə var B. Yaşamaq üçün bəşəriyyət ciddi şəkildə ətraf mühitin mühafizəsi ilə məşğul olmalıdır

- ☐ A variantı qismən doğrudur
- ☒ Hər iki variant doğrudur
- ☐ A variantı doğrudur
- ☐ B variantı doğrudur
- ☐ Heç bir variant doğru deyil

502 Son 10 ildə 6 milyon insanın tələf olduğu 120-dən çox hərbi münaqişənin baş verməsi hansı problemlərin kəskinləşməsinin göstəricisidir:

- ☐ Lokal
- ☒ Qlobal
- ☐ İqtisadi
- ☐ Etnik
- ☐ Konfessional

503 Hansı qlobal problem siyasi problemdir:

- ☐ Demografik partlayış təhlükəsi
- ☐ Savadsız insanların sayının çox olması
- ☐ Atmosferin çirklənməsi
- ☒ Qlobal müharibə təhlükəsi
- ☐ Dünyanın iqtisadi inkişaf zolaqlarına bölünməsi

504 Müasir dünyanın bütövlüyü və qarşılıqlı asılılığı hal-hazırda nəyi təmin edir:

- ☐ Heç bir variant doğru deyil
- ☐ Kommunikasiya və informasiya vasitələrinin dəyişməsi
- ☐ Bütün dünyada hüquqi dövlətin vahid qanunlarının tətbiqi
- ☐ Planetin bütün əhalisinin savadsızlığının ləğvi
- ☒ Bütün bəşəriyyətin mənəvi normaların təkmilləşdirilməsinə çalışması

505 Qloballaşma haqqında doğru fikir hansıdır: A. Kütləvi kommunikasiyanın inkişafı müasir dünyanı bütöv edir B. Bütün qlobal problemlər iqtisadi integrasiyanın nəticəsidir

- ☐ A fikri qismən doğrudur
- ☐ Yalnız B fikri doğrudur
- ☐ Heç bir fikir doğru deyil
- ☐ Hər iki fikir doğrudur
- ☒ Yalnız A variantı doğrudur

506 Hansı proses qloballaşma elementlərinə aid deyil:

- ☐ Əmək bölgüsünün dərinləşməsi
- ☐ Qlobal problemlərin kəskinləşməsi
- ☐ Texnikanın, o cümlədən hərbi texnikanın inkişafı
- ☐ Kommunikasiya vasitələrinin inkişafı
- ☒ Milli mədəniyyətlərin inkişafı

507 Qloballaşmanın nəticələrinə aid deyil:

- ☐ Yeni texnologiyaların tətbiqinin sürətlənməsi
- ☐ Beynəlxalq əmək bölgüsünün dərinləşməsi
- ☐ Beynəlxalq rəqabətin təsiri ilə ixtisaslaşmanın artması
- ☐ TMK müəssisələrində istehsalın artması
- ☒ Elmi tutumlu istehsalın azalması

508 1. Qloballaşma haqqında hansı fikir doğrudur: A. Bütün qlobal proseslər beynəlxalq əlaqələrin artmasının nəticəsidir B. Kütləvi kommunikasiyasının inkişafı müasir dünyanı bütöv edir

- ☐ Hər iki variant qismən doğrudur
- ☒ Hər iki variant doğrudur
- ☐ Yalnız B variantı doğrudur
- ☐ Yalnız A variantı doğrudur
- ☐ Heç bir variant doğru deyil

509 Cəmiyyətin Elmi –texniki tərəqqi dövründə inkişaf məsələlərini öyrənən beynəlxalq ictimai təşkilat:

- ☐ Avropa Şurası
- ☒ YUNESKO
- ☐ BMT
- ☐ Paris klubu
- ☐ Roma klubu

510 Qlobal problemlərin xüsusiyyətlərinə aid deyil:

- ☐ Postsənaye dövrünə qədəm qoymuş ölkələrin birgə fəaliyyəti nəticəsində həll oluna bilər
- ☒ Yalnız inkişaf etmiş ölkələrə aiddir
- ☐ Bəşəriyyətin məhvinə gətirib çıxara bilər
- ☐ Planetar xarakter daşması
- ☐ Yalnız bütün dövlətlərin və xalqların birgə səyləri sayəsində həll oluna bilər

511 Müasir cəmiyyətin qlobal problemlərinə aid deyil:

- ☐ Yoxsulluq
- ☒ Elmin intensiv inkişafı
- ☐ Dünya müharibəsi təhlükəsi
- ☐ Terrorçu təşkilatların fəaliyyəti
- ☐ Ətraf mühitin çirklənməsi

512 Müasir dünyanın xarakteristikası haqqında düzgün fikri seçin:

- ☐ Qlobal problemlərin həlli uğrunda bütün dövlətlər əməkdaşlıq edir
- ☐ Qlobal ziddiyyətlər müasir dünyanın simasını müəyyənləşdirir

- ☐ Müasir dünya ziddiyyətli olduğu üçün bütöv ola bilməz
- ☐ Müasir dünya bütöv və ziddiyyətsizdir
- ☒ Müasir dünya bütövlüyü və ziddiyyətli olması ilə xarakterizə olunur

513 Həllindən bəşəriyyətin taleyinin asılı olduğu problemlər kompleksi adlanır:

- ☒ Qlobal
- ☐ İqtisadi
- ☐ Elmi-texniki
- ☐ İnteqrasiya
- ☐ Ekoloji

514 Qloballaşmanın nəticələri haqqında doğru fikir hansıdır:

- ☐ Qloballaşma subyektiv prosesdir
- ☐ Qloballaşma ayrı-ayrı regionların iqtisadi geriliyinə səbəb olaraq iqtisadiyyata mənfi təsir göstərir
- ☐ Qloballaşma cəmiyyətin inkişafına təsir göstərmir
- ☐ Qloballaşma yalnız müsbət nəticələrə malikdir
- ☒ Qloballaşma ziddiyyətli nəticələrə malikdir

515 Qlobal problemlərin təzahürlərinə aiddir:

- ☐ Şirin su ehtiyatlarının tükənməsi
- ☒ İnkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrə borclarının artması
- ☐ Maliyyə sisteminin böhranı
- ☐ İstehsalın aşağı düşməsi
- ☐ Müharibə və sülh məsələləri

516 Qlobal ekoloji problemdir:

- ☐ Kütləvi qırğın silahının yayılması
- ☒ Bioloji növlərin müxtəlifliyinin azalması
- ☐ Planetin bir sıra regionlarında hədsiz yoxsulluq
- ☐ Qlobal terrorizm təhlükəsi
- ☐ Bir sıra ölkələrdə demoqrafik artımın azalması

517 Bəşəriyyətin qlobal problemləri:

- ☐ Böyük dövlətlərin yaratdığı problemlərdir
- ☐ Həmişə əsrlərin ayrıcında meydana gəlir
- ☐ Tarixin vaxtaşırı peyda olan və yoxa çıxan təzahürləridir
- ☐ Bəşəriyyətin daimi müşayiətçisidir
- ☒ Tarixi inkişafın müasir mərhələsində meydana gəlmişdir

518 Şimal və Cənub probleminin mahiyyəti:

- ☐ Beynəlxalq terror təşkilatları şəbəkəsinin formalaşması
- ☐ Mədəni müxtəlifliyin artması
- ☐ Miqrasiyanın artması
- ☐ Təbii ehtiyatların tükənməsi
- ☒ Planetin regionlarının iqtisadi inkişaf səviyyələri arasında uçurumun olması

519 Müasir dünyanın bütövlüyü təzahür edir:

- ☐ Bütövlü dünyanın formalaşmasında
- ☒ Dövlətlərin və xalqların qarşılıqlı əlaqəsində
- ☐ Xarici ticarətin daxili ticarət üzərində üstünlüyü üzərində
- ☐ Etnosların yaşadıkları ərazinin dövlət sərhədləri ilə üst-üstə düşməsində
- ☐ Ölkələr arasında ziddiyyətlərin olmasında

520 Müasir dünyanın global problemlərinə aiddir:

- ☐ Rusiya-Ukrayna qarşıdurması
- ☐ Bir sıra ölkələrdə antidemokratik rejimlərin saxlanması
- ☐ Aksiyaların qiymətinin fond birjalarında aşağı düşməsi
- ☒ Lokal müharibələr, dünyanın bir sıra regionlarında “qaynar nöqtələr”in qalması
- ☐ Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi

521 XX əsrin 70-ci illərində qloballaşmaya zəmin yaradan amil:

- ☐ Proteksionizm
- ☐ Valyuta tənzimlənməsi
- ☐ SSRİ-də durğunluq hallarının artması
- ☐ ATƏT-in yaranması
- ☒ Azad ticarət

522 Transmilli korporasiyaların fəaliyyəti hansı sahədə qloballaşmaya aiddir:

- ☐ Sosial
- ☐ Siyasi
- ☐ Maliyyə
- ☒ İqtisadi
- ☐ Mədəni

523 Qloballaşmanın mənfi nəticələrinə aid deyil:

- ☒ Dövlətlərin iqtisadiyyatda və siyasətdə radikal hərəkətlərinin qarşısını almaq üçün sanksiyaların tətbiqinin mümkünlüyü
- ☐ İnkişaf etmiş aparıcı dövlətlərin təsirinin artması
- ☐ Milli mədəniyyətlərin zəifləməsi
- ☐ Yerli istehsalın zəifləməsi
- ☐ İstehlakın vahid standartlarının tətbiqi

524 Hansı beynəlxalq təşkilatın fəaliyyəti siyasi qloballaşma prosesi ilə bağlıdır:

- ☐ MAQATE
- ☐ BMT
- ☐ BVF
- ☒ ÜTT
- ☐ YUNESKO

525 Müasir dünyanın global problemlərinə aiddir:

- ☐ İqtisadi integrasiyanın güclənməsi
- ☒ Planetin regionlarının inkişaf səviyyələri arasında ciddi fərqin olması
- ☐ Sənaye çevrilişinin başa çatması
- ☐ Elmin intensiv inkişafı
- ☐ Yeni dövlətlərarası birliklərin yaranması

526 Mədəniyyət sahəsində qloballaşmanın sübutlarından biridir:

- ☐ İqtisadi integrasiya
- ☐ Dünya praktikasına təhlükəsizliyin yeni mexanizmlərinin tətbiqi
- ☒ Bütün KİV-də reklamın güclü axını
- ☐ Beynəlxalq turizmin inkişafı
- ☐ Azad ticarət

527 Qloballaşmanın iqtisadi strukturuna aid deyil:

- ☒ Avropa Şurası

- ☐ Dünya bankı
- ☐ Beynəlxalq Valyuta fondu
- ☐ Ümumdünya Ticarət təşkilatı
- ☐ Avropa Birliyi

528 Eyni cür landşaftlar etnosun inkişafını ləngidir,müxtəlif cür landşaftlar isə etnosun inkişafına təkan verir. Bu nəzəriyyəni təsdiq edən fikirlərə aid deyil:

- ☐ Müxtəlif cür landşaftlar insanları dərin bilik və təcrübə ilə zənginləşdirir
- ☒ Müxtəlif cür landşaftlar insanlar arasında münaqişələrin yaranmasına mane olur
- ☐ Müxtəlif cür landşaftlar idarəçiliyin,mədəniyyətin,sivilizasiyaların müxtəlif sistemlərinin yaranmasını təmin edir
- ☐ Eynicür landşaft insanları iqtisadiyyatın və həyat tərzinin bir formasına alışıdır
- ☐ Müxtəlif cür landşaftlar insanları həyat fəaliyyətinin müxtəlif vasitələrini mənimsəməyə məcbur edir

529 Qloballaşma prosesləri hansı sahələrdə daha çox təzahür edir:

- ☐ Münaqişələrin həlli
- ☐ Demokratikləşmə
- ☐ Silahlanma və terrorçuluq
- ☒ Kütləvi mədəniyyət,maliyyə,KİV
- ☐ KİV,idman,demokratikləşmə

530 BMT-nin ixtisaslaşmış qurumudur:

- ☐ Beynəlxalq Məhkəmə
- ☐ Təhlükəsizlik Şurası
- ☐ İqtisadi və Sosial Şura
- ☐ Baş Assambleya
- ☒ Beynəlxalq Valyuta Fondu

531 Dünyada dezintegrasiya proseslərinin təzahür etdiyi hadisələrə aid deyil:

- ☐ Sivilizasiyalar arasında ziiddiyyətlər
- ☐ Mühəribələr
- ☒ Bütün variantlar aiddir
- ☐ SSRİ-nin dağılması
- ☐ Bir sıra ölkələrin qloballaşma proseslərindən təcrid olunması

532 Avropadakı integrasiya birliklərinə aid deyil:

- ☐ NATO
- ☐ Avropa İttifaqı
- ☐ ATƏT
- ☐ Avropa Şurası
- ☒ Şanxay Əməkdaşlıq Təşkilatı

533 Dünyanın davamlı inkişafının əsas amillərinə aid deyil

- ☐ Təbii sistemlərin inkişaf balansı
- ☐ Süni sistemlərin inkişaf balansı
- ☐ Müasir insanların həyat fəaliyyətinin təmin olunması
- ☐ Gələcək insan nəsillərinin həyat fəaliyyətinin təmin olunması
- ☒ Bütün variantlar aiddir

534 Müasir dövrdə ölkənin açıq iqtisadiyyata malik olması onun hansı proseslərdə iştirakı ilə ölçülür:

- ☒ Bütün cavablar doğrudur
- ☐ Dünya integrasiya prosesində
- ☐ Kapitalın beynəlxalq hərəkətində

- ☐ Dünyadakı miqrasiya proseslərində
- ☐ Beynəlxalq ticarətdə

535 Tam açıq iqtisadiyyatın olması üçün zəruri şərt:

- ☒ Ölkə daxilində iqtisadi azadlıq
- ☐ İqtisadiyyatın şəffaflığı
- ☐ Milli sərhədlərin ləğvi
- ☐ Ölkə və onun subyektlərinin dünya integrasiya proseslərində iştirakı
- ☐ Gömrük tarif və məhdudiyyətlərinin tam ləğvi

536 Tariflər və Ticarət üzrə Baş Sazişin imzalanmasının məqsədi:

- ☐ Gömrük qiymətlərinin artırılması
- ☐ Ticarət müharibələrinin aparılması
- ☐ Bütün cavablar doğrudur
- ☒ Proteksionist baryerlərin azaldılması
- ☐ Beynəlxalq Valyuta Fondunun yaradılması

537 BMT-nin 2000-ci ildəki yubiley sammitində Kofi Annanın qlobal problemlərin həllində irəli sürdüyü prioritet məsələlərə aid deyil:

- ☒ Yeni bir beynəlxalq təşkilat yaradılması
- ☐ Dünyada yoxsulluğun ləğvi
- ☐ Müharibələrdən və sürətlə silahlanmadan imtina olunması
- ☐ BMT-də islahatlar aparılması, onun imkanlarının artırılması
- ☐ Planetdə ekoloji böhranın qarşısının alınması

538 Mondialist nəzəriyyə nəzərdə tutur:

- ☐ Xristianlığın hakim olduğu sivilizasiyanın formalaşması prosesi
- ☐ ABŞ-ın liderliyi ilə vahid dünyanın yaranması
- ☐ Qüvvələr nisbətinin təmin olunduğu ikiqütblü dünya nizamının yaranması
- ☐ Dövlətlərin ləğv olunduğu anarxist dünyanın yaranması
- ☒ Vahid ümumbəşəri sivilizasiyanın formalaşması prosesi

539 əsas qlobal problemlərə aid deyil:

- ☐ Kütləvi qırğın silahının yayılmasının qarşısının alınması
- ☐ İnkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi geriliyinin aradan qaldırılması
- ☐ Yoxsul ölkələrdə demoqrafik artımın nizamlanması
- ☒ İnkişaf etmiş ölkələrdə demoqrafik artımın nizamlanması
- ☐ Ekoloji böhranın qarşısının alınması

540 MDB üzvü deyil:

- ☒ Latviya
- ☐ Tacikistan
- ☐ Moldova
- ☐ Ukrayna
- ☐ Türkmənistan

541 Qlobal iqtisadiyyatın ilk böhranı olmuşdur:

- ☐ 2000-2002
- ☒ 1997-1999
- ☐ 1993-1997
- ☐ 1998-2000
- ☐ 2006-2008

542 Qloballaşmanı əks etdirən cəhətlərə aid deyil:

- ☒ Mərkəzdənqaçma meyllərinin artması
- ☐ Mədəniyyətlərin, dinlərin, sivilizasiyaların qarşılıqlı əlaqəsi
- ☐ Dövlətlərin iqtisadiyyatlarının bir-birindən qarşılıqlı asılılığı
- ☐ Qlobal informasiya məkanının formalaşdırılması
- ☐ İdarəçilik sistemlərinin universallaşması

543 Sənayecə inkişaf etmiş ölkələrdə iqtisadi aktiv əhalinin bölgüsünün səciyyəvi cəhəti:

- ☐ Bütün cavablar doğrudur
- ☐ Xidmətlər sahəsində məşğul olanların sayının artması
- ☐ İqtisadi aktiv əhalinin kənd təsərrüfatında çoxluğu
- ☐ Kənd təsərrüfatında iqtisadi aktiv əhalinin azalması və stabilliyi
- ☒ Sənaye və tikintidə məşğul olanların sayının artımı

544 Müasir şəraitdə beynəlxalq əmək bölgüsünün dərinləşməsinin hansı amili milli iqtisadiyyata rəqabətdə üstünlük verir:

- ☐ Coğrafi ərazi
- ☐ Təbii iqlim şəraiti
- ☐ Təbii sərvət ehtiyatları
- ☐ Əhali sayı
- ☒ İntellektual kapital

545 Dünya iqtisadiyyatının formalaşmasının obyektiv əsası:

- ☐ Miqrasiyanın artması
- ☐ Ayrı-ayrı dövlətlərin iqtisadi siyasəti
- ☐ Transmilli korporasiyaların fəaliyyəti
- ☒ Beynəlxalq əmək bölgüsünün yaranması
- ☐ Beynəlxalq təşkilatların inkişafı

546 Beynəlxalq əmək bölgüsünün subyektlərinə aid deyil:

- ☒ Hərbi-sənaye kompleksi
- ☐ Elmi-texniki tərəqqinin nəticələri üzərində inhisara malik olan ölkələr
- ☐ Maliyyə qrupları
- ☐ Transmilli banklar
- ☐ Maddi və enerjitutumlu məhsullar istehsal edən nəhəng müəssisələr

547 Birqütblü dünya sistemini səciyyələndirən cəhətdir:

- ☐ Müxtəlif güc mərkəzlərinin qarşılıqlı əlaqəsi
- ☐ Qlobal problemlərin daha sürətli həlli
- ☐ Dünyanın müxtəlif güc mərkəzləri arasında nüfuz dairələrinə bölünməsi
- ☒ Dünya ölkələrinə ikili standartlarla yanaşma
- ☐ BMT-nin hakim rolu

548 Birqütblü dünya sisteminin xüsusiyyətlərinə aid deyil:

- ☐ Digərlərini kölgədə qoyan bir güc mərkəzinin mövcudluğu
- ☐ Liderin öz dəyər və qaydalarını başqa ölkələrə qəbul etdirməsi
- ☒ Lider tərəfindən insan hüquqlarının və azadlıqlarının qorunması
- ☐ Lider tərəfindən dünya ölkələrinin "özünkü"lərə və "yad"lara bölünməsi
- ☐ Liderin milli maraqlarının qlobal maraqlarla eyniləşdirilməsi

549 BMT-nin ixtisaslaşmış qurumu deyil:

- ☐ Ümumdünya Ticarət Təşkilatı
- ☐ MAQATE
- ☐ Ümumdünya Səhiyyə Təşkilatı
- ☒ Qırmızı Xaç və Aypara Təşkilatı
- ☐ Beynəlxalq Əmək Təşkilatı

550 İnkişaf etməkdə olan ölkələrdə TMK-ların fəaliyyətinin mənfə nəticesi ola bilər:

- ☐ İşsizliyin azalması və yeni iş yerlərinin açılması
- ☒ Başqa ölkələrdən texnoloji asılılığın güclənməsi
- ☐ Rəqiblərin kənarlaşdırılması məqsədilə strateji müəssisələr üzərində nəzarət
- ☐ Rəqiblərin kənarlaşdırılması məqsədilə strateji müəssisələr üzərində nəzarət
- ☐ Elmi-texniki tərəqqinin stimulu kimi rəqabətin güclənməsi

551 Milli iqtisadiyyatın açıq xarakterinin yüksəldilməsinə kömək edən tədbir:

- ☐ Daxili bazarın müdafiəsi
- ☐ Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarının həyata keçirilməsində məhdudiyyətlərin götürülməsi
- ☐ Gömrük inzibatchılığının mürəkkəbləşdirilməsi
- ☒ Keyfiyyət və sertifikatlaşdırmanın beynəlxalq standartlarına keçid
- ☐ ÜTT-na üzv olmaq

552 Dünyada bazar iqtisadiyyatına malik güclü inkişaf etmiş ölkələrin sayı:

- ☐ 4
- ☐ 15
- ☒ 30
- ☐ 12
- ☐ 25

553 ABŞ və Rusiya hansı sahələrdə əməkdaşlıq edirlər:

- ☐ Münaqişələrin həlli
- ☐ Demokratikləşmə
- ☒ Beynəlxalq terrorizmlə mübarizə
- ☐ Qaçqınlar problemi
- ☐ İqtisadiyyatın liberallaşması

554 Qloballaşmanı əks etdirən cəhətlərə aid deyil:

- ☐ Mədəniyyətlər və dinlərin qarşılıqlı təsiri
- ☐ Qlobal informasiya məkanının formalaşması
- ☒ Lokal münaqişələrin artması
- ☐ Həyat tərzinin, idarəçilik sistemlərinin standartlaşdırılması
- ☐ Dövlətlərin iqtisadiyyatının qarşılıqlı asılılığı

555 Böyük coğrafi kəşflərin nəticələrinə aid deyil:

- ☐ Müstəmləkə sisteminin yaranması
- ☐ Atlantik okeanı sahil ölkələrin dünya siyasətində rolunun güclənməsi
- ☒ Varyaqlardan yunanlara su yolunun istifadəsi
- ☐ Yer kürəsi müxtəlif ərazilərinin Avropa ölkələri tərəfindən mənimsənilməsi
- ☐ Dünya idarəçiliyinin Avrosentrik sisteminin yaranması

556 Bipolyar sistemdən müasir beynəlxalq münasibətlər sisteminə keçidi xarakterizə edir:

- ☐ Müxtəlif güc mərkəzlərinin formalaşması
- ☐ Mübahisələrin dinc yolla nizamlanması
- ☐ BMT-nin rolunun artması

- ☐ Munaqişələrin getdikcə azalması
- ☒ Birqütblü dünyanın formalaşması

557 Mondialist nəzəriyyənin əsas cəhətlərinə aid deyil:

- ☐ Qərb liberal qaydaları əsasında qlobal bazarın yaradılması
- ☐ Dünya hökumətinin, parlamentinin, Konstitusiyasının yaradılması
- ☒ Hamısı aiddir
- ☐ Dünya birliyinin ərazi-dövlət təşkilindən imtina
- ☐ Dövlətlərin öz suverenliyindən imtina etməsi

558 Dünyanın davamlı inkişaf nəzəriyyəsinin əsas müddəalarından biri deyil:

- ☐ Alternativ enerji mənbələrinin tətbiqi
- ☐ Şimal və Cənub ölkələrinin sosial-iqtisadi inkişafında fərqlərin aradan qaldırılması
- ☐ İqtisadi inkişaf sosial yönümlü olmalıdır
- ☐ Resurslara qənaət edən texnologiyanın tətbiqi
- ☒ Yüksək məhsuldarlığa imkan verən geni dəyişdirilmiş məhsulların becərilməsi

559 BMT-nin əsas funksiyasıdır:

- ☐ Dünyada aclığın və yoxsulluğun ləğvi
- ☒ Sülhün və təhlükəsizliyin təminatı
- ☐ Qaçqınların vətənlərinə qaytarılması
- ☐ Suveren dövlətlərin sayının artırılması
- ☐ Dünyada aclığın və yoxsulluğun ləğvi

560 BMT-nin əsas orqanlarından biridir:

- ☐ YUNESKO
- ☐ YUNİSEF
- ☐ Qaçqınlarla iş Komitəsi
- ☒ İqtisadi və sosial Şura
- ☐ MAQATE

561 Qloballaşmanın beynəlxalq münasibətlərdə düzəliş olunmasını zəruri etdiyi prinsiplərə aid deyil:

- ☐ Dövlətlərin daxili işlərinə qarışmamaq
- ☐ Dövlətin ərazi bütövlüyünün qorunması
- ☐ Dövlətlərin suveren bərabərliyi
- ☐ Munaqişələrin həllində güc metodlarından imtina olunması
- ☒ BMT-nin əsas məsuliyyət daşıyan beynəlxalq təşkilat olması

562 Qloballaşmanın dövlətlər üçün müsbət təsirlərinə aid deyil:

- ☐ Öz iqtisadiyyatını yeni texnologiyalar əsasında müasirləşdirir
- ☐ Beynəlxalq əmək bölgüsündə öz yerini tapmağa kömək edir
- ☐ Həyatın bütün sahələrində idarəçiliyin qabaqcıl metodlarından istifadəni stimullaşdırır
- ☐ Bütün cavablar doğrudur
- ☒ Milli mədəniyyətlərin qorunub saxlanmasına imkan verir

563 Müasir dünyada dezintegrasiya amillərinə aid deyil:

- ☐ Müharibələr və silahlı münaqişələr
- ☒ Müxtəlif regional təşkilatların yaranması
- ☐ Sivilizasiya fərqləri
- ☐ Sosial-iqtisadi və siyasi inkişafdakı fərqlər
- ☐ Separatçılıq

564 Antiqlobalistlərin tələblərinə aiddir:

- ☒ Ölkələrin inkişafında qeyri-bərabərliyin aradan qaldırılmasına şərait yaradan ədalətli qloballaşma
- ☐ Heç bir cavab doğru deyil
- ☐ Bütün dünyada kommunizm qurulmasını
- ☐ Bütün dünyanın Amerika nümunəsində inkişafı
- ☐ Bütün planet əhalisi arasında təbii sərvətlərin bərabər bölgüsü

565 ÜTT fəaliyyət prinsiplərinə aid deyil:

- ☐ Xarici ticarətin tənzimlənməsinin yalnız ÜTT qaydaları əsasında aparılması
- ☐ Ölkələrin ticarət siyasətinin proqnozlaşdırılan olması
- ☐ Dünya ticarətinin liberallaşdırılması
- ☐ Diskriminasiyasız ticarət
- ☒ Proteksionist tədbirlərin gücləndirilməsi

566 Tariflər və Ticarət üzrə Baş Saziş nəzərdə tutur:

- ☒ Beynəlxalq ticarətin prinsip və qaydaları
- ☐ b və d variantları doğrudur
- ☐ Beynəlxalq ticarətdə iştirak edən ölkələrin siyahısı
- ☐ Ticarətin tənzimlənməsinin qeyri-tarif metodlarının müəyyənləşdirilməsi
- ☐ Gömrük tariflərinin siyahısı

567 Ümumdünya Ticarət Təşkilatının əsasını təşkil edir:

- ☐ İkili təyinatlı texnologiyanın ötürülməsinin qadağan olunması haqqında saziş
- ☐ Ayrı-ayrı ölkələrin proteksionist siyasəti
- ☐ 1975-ci ildə ATƏT-in yaranması
- ☐ Mülkiyyət hüquqlarının bölgüsü haqqında saziş
- ☒ 1994-cü il tariflər və ticarət haqqında baş saziş

568 Dünya bazarının hansı sahələri üçün daha yüksək proteksionizm səciyyəvidir:

- ☐ Maliyyə
- ☐ Qiymətli kağızlar bazarı
- ☐ Konsaltinq
- ☐ Bank xidmətləri
- ☒ Turizm

569 Proteksionizm müvəqqəti tədbir kimi nə üçün zəruridir:

- ☐ İqtisadi qazanc
- ☐ Ölkənin rifah halının yüksəlməsi
- ☐ İnhisarlaşmanın qarşısının alınması
- ☒ Yeni sahələrin müdafiəsi
- ☐ İstehsaldakı dayanmaların ixtisarı

570 Hər hansı şirkətin transmilli korporasiya hesab olunması üçün zəruri olan amil:

- ☐ Milyardlarla dollar gəlirin olması
- ☐ İqtisadiyyatda inhisara malik olması
- ☐ Doğru cavab yoxdur
- ☒ İki və daha çox ölkədə şöbəsinin olması
- ☐ İllik dövriyyəsi 1 milyon dollardan az olmamalı

571 Transmilli korporasiyaların əsas cəhətlərinə aid deyil:

- ☐ İstehsal miqyaslarında qənaət

- ☐ İstehsal fəaliyyətinin diversifikasiyası və dünya bazarının ayrı-ayrı segmentlərinin mənimsənilməsi
- ☐ Dünya bazarında qız filiallar şəbəkəsi vasitəsilə möhkəmlənmə
- ☒ Birbaşa xarici sərmayə qoyuluşunun həyata keçirilməsi
- ☐ İstehsalın iqtisadi şərtlərin daha münasib olduğu ölkələrdə yerləşdirilməsi

572 Beynəlxalq əmək bölgüsündə ölkələrin rəqabətə davamlılığını təmin edən qazanılmış üstünlüklərə aiddir:

- ☐ Elmi-texniki inkişafın səviyyəsi
- ☐ İqtisadiyyatın informasişdırılması səviyyəsi
- ☐ İşçilərin ixtisaslaşması
- ☐ Yüksək investisiya fəallığı
- ☒ Bütün variantlar aiddir

573 Beynəlxalq əmək bölgüsündə ölkələrin rəqabət üstünlüyünü təmin edən qazanılan üstünlüklərə aiddir:

- ☐ Əhalinin yüksək mobilliyi
- ☒ Elmi-texniki inkişafın səviyyəsi
- ☐ Əlverişli geosiyasi vəziyyət
- ☐ Əhali sayı
- ☐ Bütün variantlar aiddir

574 Beynəlxalq əmək bölgüsündə ölkələrin rəqabət üstünlüyünü təmin edən təbii amillərə aiddir:

- ☐ Yüksək investisiya fəallığı
- ☒ Əhali sayı
- ☐ İşçilərin ixtisaslaşması
- ☐ Ucuz işçi qüvvəsi
- ☐ İnkişaf etmiş infrastruktur

575 Beynəlxalq əmək bölgüsündə ölkələrin rəqabət üstünlüyünü təmin edən təbii amillərə aid deyil:

- ☐ Zəngin təbii sərvətlər
- ☐ Əlverişli geosiyasi vəziyyət
- ☐ Əhali sayı
- ☐ Əlverişli iqlim şəraiti
- ☒ Ucuz işçi qüvvəsi

576 Müasir şəraitdə milli iqtisadiyyatın rəqabətə davamlılığını təmin edən cəhətlərə aid deyil:

- ☐ Təbii iqlim şəraiti
- ☐ Əhali sayı
- ☒ Əhali miqrasiyası
- ☐ İntellektual kapital
- ☐ Təbii sərvətlərin ehtiyatları

577 Bərpa olunmayan təbii sərvətlərə aiddir:

- ☐ Heç biri aid deyil
- ☐ Günəş enerjisi
- ☐ Bitki örtüyü
- ☒ Su mənbələri
- ☐ Kənd təsərrüfatı məhsulları

578 Çətin bərpa olunan təbii resurslara aid deyil:

- ☒ Təbii qaz
- ☐ Meşələr
- ☐ Nadir heyvan növləri

- ☐ Qiymətli balıq növləri
- ☐ Hamısı aiddir

579 Bərpa olunmayan təbii resurslara aiddir:

- ☐ Qiymətli balıq növləri
- ☒ Təbii qaz
- ☐ Meşə massivləri
- ☐ Hamısı aiddir
- ☐ Günəş enerjisi

580 Çətin bərpa olunan təbii resurslara aiddir:

- ☒ Meşə təsərrüfatı
- ☐ Əlvan metal filizi
- ☐ Qara metal filizi
- ☐ Mineral yataqları
- ☐ Daş kömür

581 Beynəlxalq əmək bölgüsündə ölkələrin rəqabət üstünlüyünü təmin edən təbii amillərə aid deyil:

- ☐ Ucuz işçi qüvvəsi
- ☐ İşçilərin ixtisaslaşması
- ☐ İqtisadiyyatın informasişdırılması səviyyəsi
- ☐ Elmi-texniki inkişafın səviyyəsi
- ☒ Heç biri aid deyil

582 Beynəlxalq əmək bölgüsünün mahiyyəti:

- ☐ Bütün variantlar doğrudur
- ☐ İşçi qüvvəsinin və xammal mənbələrinin diversifikasiyası
- ☐ İstehsal prosesinin birləşməsi
- ☒ İstehsal prosesinin bölgüsü
- ☐ BMT-nin iqtisadi siyasəti

583 Belə inteqrasiya təşkilatı var:

- ☐ Brüssel klubu
- ☐ Moskva klubu
- ☒ Paris klubu
- ☐ Madrid klubu
- ☐ Cenevrə klubu

584 Eksport kvotasının səviyyəsi nəyin göstəricisidir:

- ☐ İstehsal sahələri üzrə beynəlxalq ixtisaslaşmanın səviyyəsi
- ☒ Ölkənin elmi-texniki inkişafının səviyyəsi
- ☐ İqtisadiyyatın açıqlığının səviyyəsi
- ☐ İstehsalın kooperasiya səviyyəsi
- ☐ Ölkənin xarici iqtisadi əlaqələrinin xarakteri

585 Beynəlxalq əmək bölgüsündə ölkələrin rəqabətə davamlılığını artıran qazanılmış üstünlüklərə aid deyil:

- ☐ Əhali sayı
- ☐ Zəngin təbii sərvətlər
- ☐ Əlverişli geosiyasi vəziyyət
- ☐ Əlverişli iqlim şəraiti
- ☒ Heç biri aid deyil

586 Beynəlxalq əmək bölgüsündə ölkələrin rəqabətə davamlılığını artıran qazanılmış üstünlüklərə aid deyil:

- ☐ Hamısı aiddir
- ☐ İnkişaf etmiş infrastruktur
- ☐ Elmi-texniki inkişafın səviyyəsi
- ☒ Əhali sayı
- ☐ İşçilərin ixtisaslaşması

587 Müasir dövrdə beynəlxalq iqtisadi təşkilatların rolu:

- ☐ Əhəmiyyətsizdir
- ☐ Əvvəlki kimi qalır
- ☒ Artır
- ☐ Azalır
- ☐ Birmənalı cavab vermək çətindir

588 Qloballaşma proseslərini beynəlxalq integrasiya proseslərindən mahiyyətə fərqləndirən cəhət:

- ☒ Bütün variantlar doğrudur
- ☐ Sosial-iqtisadi proseslərin və subyektlərin daha geniş spektrini əhatə edir
- ☐ Qarşısızalmaz obyektiv prosesdir
- ☐ Ölkələrin sosial-iqtisadi inkişafında qeyri-bərabərliyi artırır
- ☐ Bütövlükdə dünya iqtisadiyyatı üçün birmənalı olmayan nəticələrə səbəb olan daha mürəkkəb və ziddiyyətli prosesdir

589 Qloballaşmanı ləngidən amillərə aid deyil:

- ☐ Bəzi ölkələrin avtarkiya siyasəti yürütməsi
- ☐ Kiçik dövlətlərin aparıcı dövlətlərin diqtəsi altına düşmək istəməməsi
- ☒ Dünya iqtisadiyyatının liberallaşması
- ☐ Ölkələrin sosial-iqtisadi inkişafının qeyri-bərabərliyi
- ☐ Sosial rifah səviyyəsində fərqlərin olması

590 Qloballaşma proseslərindən ən az faydalana bilən ölkələr:

- ☐ Heç biri
- ☒ Dünya bazarına təbii xammal çıxaran ölkələr
- ☐ Sosial-iqtisadi inkişafı yüksək olan ölkələr
- ☐ Mübadilə strukturunda qabaqcıl texnologiyaların üstün olduğu ölkələr
- ☐ Dünya birliyi ilə mübadiləsində bərpa olunmuş resursların üstün olduğu ölkələr

591 Dünya təsərrüfatının qloballaşmasının əsas cəhəti:

- ☐ Qlobal problemlərin kəskinləşməsi
- ☐ Xarici borc problemlərinin həll olunmaması
- ☐ Dünya iqtisadiyyatında TMK-ların rolunun artması
- ☒ Xarici ticarətin liberallaşması
- ☐ Beynəlxalq iqtisadi təşkilatların tənzimləyici rolunun artması

592 Beynəlxalq iqtisadi integrasiyanın daha yüksək səviyyəsi hansı ölkələr arasında mümkündür:

- ☐ Heç biri
- ☐ Sadə istehlak malları istehsal edən ölkələr
- ☐ Ənənəvi sənaye məhsulları istehsal edən ölkələr
- ☐ Aqrar-xammal ölkələri
- ☒ İstehsal strukturu diversifikasiya olmuş ölkələr

593 Müasir dünya iqtisadiyyatının əsas cəhətlərinə aid deyil:

- ☐ Vahid beynəlxalq "konveyer" istehsalının olması

- ☐ Yeni qlobal problemlərin yaranması
- ☐ Milli iqtisadiyyatların unikallığının və özünəməxsusluğunun itməsi
- ☐ İnkişafın xarici iqtisadi və milli amilləri arasında dəqiq sərhədlərin olmaması
- ☒ İqtisadi inkişafda ölkələrin avtarkiya siyasətinə meyl etməsi

594 Dünya təsərrüfatının müasir inkişaf tendensiyalarına aid deyil:

- ☒ Çoxqütblü dünya sisteminin yaranması
- ☐ İnformasiya və əlaqə vasitələrinin inqilabi inkişafı
- ☐ Bazar şəraitində dünya istehsalının artması
- ☐ Ölkələr arasında daimi iqtisadi əməkdaşlıqda maddi maraqların artması
- ☐ Beynəlxalq rəqabətin artması

595 Beynəlxalq əmək bölgüsünə aid deyil:

- ☒ Miqrasiya
- ☐ Beynəlxalq əmək kooperasiyası
- ☐ Beynəlmilləşmə
- ☐ Beynəlxalq ixtisaslaşma
- ☐ İnteqrasiya

596 Dünya iqtisadiyyatının formalaşmasının obyektiv əsasıdır:

- ☐ ABŞ-ın dünya liderliyi
- ☐ Beynəlxalq təşkilatların inkişafı
- ☒ Beynəlxalq əmək bölgüsü
- ☐ Ayrı-ayrı dövlətlərin iqtisadi siyasəti
- ☐ TMK-ların fəaliyyəti

597 Beynəlxalq əmək bölgüsündə ölkələrin rəqabətə davamlılığını təmin edən təbii amillərə aiddir:

- ☐ Zəngin təbii sərvətlər
- ☐ Əlverişli geosiyasi vəziyyət
- ☐ Əhali sayı
- ☐ Əlverişli iqlim şəraiti
- ☒ Bütün variantlar aiddir